

BP Azərbaycanda

Davamlı inkişaf haqqında hesabat 2018

bp



İstehsal etdiyimiz enerji iqtisadi artıma və yoxsulluğun aradan qaldırılmasına xidmət edir. Gələcəkdə istiliyin, işığın və hərəkətin ötürülməsi üsulları dəyişəcək. Biz öz fəaliyyətimizdə təklifin axtarışını deyil, tələbdə baş verən bu cür dəyişiklikləri əsas götürməyi qarşıımıza məqsəd qoymuşuq. Biz dünyanın az karbonlu gələcək naminə göstərdiyi səylərə real töhfə veririk.

Etibarlı, əlçatan və davamlı
inkişaf naminə.



bp.com/xezer/hesabat

Regional prezidentimizin giriş sözü



Davamlı inkişaf BP-nin strategiyasının əsasını təşkil edir. Biz inanırıq ki, istənilən uzunmüddətli biznes fəaliyyət göstərdiyi cəmiyyətlərə daim dayanıqlı faydalar gətirməyə çalışdığı zaman uğurla inkişaf edə bilər.

BP Azərbaycanda fəaliyyət göstərdiyi 26 ildən çox bir müddətdə bütün maraqlı tərəflərə və cəmiyyətə fayda gətirən təhlükəsiz və davamlı biznes fəaliyyəti aparmaq öhdəliyinə sadıq olmuşdur.

Biz Azərbaycanda Xəzər dənizinin müasir karbohidrogen regionu kimi inkişaf etməsinə töhfə vermiş nəhəng neft və qaz yataqlarının təhlükəsiz və etibarlı şəkildə istismarını həyata keçiririk. Xəzər dənizində həm Şahdəniz, həm də Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarında gördüyümüz işlər dünyada həyata keçirdiyimiz ən yüksək səviyyəli fəaliyyətlərdən biridir.

Bu uğura nail olmaq üçün biz dünya səviyyəli dəniz yataqlarının işlənməsi, habelə sənayedəki qabaqcıl texnologiyaların tətbiq edilməsi üzrə təcrübə də daxil olmaqla öz beynəlxalq bilik və təcrübələrimizi Azərbaycanın yerli bacarıq və təcrübələri ilə bir araya gətirdik.

Öz fəaliyyətimizdə biz qezalara yol verməməyə, insanlara ziyan vurmamağa və ətraf mühitə zərər yetirməməyə daim səy göstəririk. 2018-ci ildə biz işçilərin və podratçıların işdə rastlaşa biləcəkləri potensial təhlükələrə qarşı onların təhlükəsizliyini və sayıqlığını təmin etmək üçün bu sahəyə xüsusi diqqəti davam etdirdik. 2017-ci ilə müqayisədə 2018-ci ildə qeydə alınan xəsarət tezliyini təxminən iki dəfə azaldaraq ötən beş il ərzindəki ən aşağı göstəriciyə nail olduq. Biz həmçinin əvvəlki ilə müqayisədə yol-nəqliyyat qezalarının ümumi səviyyəsinin 27% azaldığını müşahidə etdik.

Biz ətraf mühitə təsirin minimuma endirilməsi səylərimizi davam etdirdik və dünyanın

hamımızın qarşısına qoyduğu ikili vəzifənin - istixana qazı (İXQ) emissiyalarını daha da azaltmaq şərtlə enerjiyə olan artan ehtiyacı qarşılamağın - öhdəsindən gəlməyə çalışırıq. Bu səylər nəticəsində biz 2018-ci ildə Azərbaycandakı eməliyyatlarımızda İXQ emissiyalarının davamlı azaldılması üzrə 95000 tondan çox göstəriciyə nail olduq ki, bu da 2017-ci ildəki göstəricidən təxminən 75% çoxdur. Eyni zamanda, Dərinsulu Günəşli və Qərbi Çıraq platformalarında məşəldə yandırılan həcmərin əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, əsasən Şahdəniz Bravo platformasında və Səngəçal terminalının Şahdəniz 2 sahəsində məşəldə əlavə həcmərin yandırılması nəticəsində 2018-ci ildə eməliyyat qurğularımızda məşəldə yandırılmış qaz həcmərinə artım müşahidə etdik.

Dünya miqyaslı layihələrdən danışarkən qeyd etməliyəm ki, 2018-ci ildə biz bir sıra əlamətdar hadisələrin şahidi olduq – Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi oldu, Şahdəniz 2 layihəsindən Türkiyəyə ilk kommersiya qaz həcmərinin nəqli başladı və Şahdəniz Bravo platformasından ilk hasilat əldə olundu. Bütün bunlara biz Azərbaycan hökuməti, Şahdəniz layihəsindəki tərəfdaşlarımız, habelə bütün regiondakı çoxsaylı maraqlı tərəflər ilə birlikdə nail olduq.

Biz həmçinin Azərbaycanda uzunmüddətli hasilatı dəstəkləmək üçün SOCAR ilə Xəzərdə əlavə imkanları araşdırmaq istiqamətindəki birgə səylərimizə söykənən D230 blokunun birgə kəşfiyyatı və işlənməsi üzrə yeni hasilatın pay bölgüsü haqqında saziş imzaladıq.

İşçilərimizin böyük səyləri olmadan bütün bu uğurlara nail olmaq mümkün olmazdı. Mən qürur duyuram ki, 2018-ci ildə BP Azərbaycandakı ixtisaslaşmış heyətin 90%-nin milliləşdirilməsi hədəfinə nail olub. Biz bu

mühüm hədəfi işçi heyətin milliləşdirilməsini artırmaq və işçilərimizi inkişaf etdirmək üzrə götdürdüyümüz uzunmüddətli öhdəlik və strategiya çərçivəsində hökumət, SOCAR və digər tərəfdaşlarımızla birlikdə gerçəkləşdirdik.

Layiqli korporativ vətəndaş və eləcə də fəaliyyət göstərdiyimiz icmalar üçün məsuliyyətli qonşu olaraq insanlar üçün davamlı faydaların və sosial inkişaf üçün yeni imkanların yaradılması üzrə səylərimizi davam etdirdik. Fəaliyyətlərimiz həmin icmalarda sərişələrin yaradılmasına və yerli sahibkarlığın inkişafına dəstəyi əhatə etdi. Yerli universitetlər, məktəblər və uşaq bağçaları vasitəsilə təhsil sahəsinə investisiyanı davam etdirdik. Biz həmçinin Azərbaycanın zəngin mədəni irsinin təbliğinə və ölkənin idman potensialının inkişafına da töhfə verdik.

Ötən illər ərzində bütün əldə etdiyimiz nailiyyətlər, çatdığımız əlamətdar hadisələr və qarşılaşdığımız çətinliklər boyu biz hökumət və maraqlı tərəflər ilə uğurlu və etibarlı əlaqələr qurmuşuq.

Azərbaycandakı uğurlarımızı davam etdirəcəyimizə və biznes fəaliyyətinin çətin dövrlərdə çevik və davamlı olmasını və bütün maraqlı tərəflər və ümumilikdə cəmiyyət üçün daimi fayda gətirməsini təmin etmək üçün daha çox çalışacağımıza ümid edirik.

Qari Counz
BP-nin Azərbaycan, Gürcüstan
və Türkiyə üzrə regional prezidenti

Hesabatımız haqqında

Bu hesabat 31 dekabr 2018-ci ildə bitən təqvim ilini əhatə edir. Bəzi hallarda 2019-cu ildə baş vermiş mühüm hadisələr də hesabata daxil edilib.

Başqa cür göstərməyibse, mətndə "BP p.l.c." və onun törəmə şirkətləri və filiallarının əməliyyatları və fəaliyyətləri arasında fərq qoyulmur. Xüsusi olaraq göstərilən hallar istisna olmaqla, bu hesabatda "bizə", "biz" və "bizim" sözlərinə edilən istinadlar Azərbaycanda BP şirkətinə edilən istinadlardır.

Əgər hesabatda "BP Azərbaycanda" deyilərək istinad edilsə, bu o deməkdir ki, yalnız Azərbaycanda olan əməliyyatlarımıza istinad edilir. Əgər biz "BP AGT"yə istinad edirikse, onda bizim Azərbaycan, Gürcüstan və Türkiyədəki fəaliyyətlərimizə istinad edirik. "BP" və "BP qrupu"na edilən konkret istinadlar "BP p.l.c.", onun törəmə şirkətləri və filialları deməkdir.

Dollarla ifadə edilən bütün məbləğlər ABŞ dollarını nəzərdə tutur və digər pul vahidlərindən çevrilibse, bu məbləğin

ayrılması anına olan məzənnəni əks etdirir. Qaz həcmələri standart kubmetr və ya standart kubfutla verilir.

Bu hesabat hər il Azəri-Çıraq-Dərinisulu Günəşli yatağı üçün birgə əməliyyat şirkətinin əməliyyatçısı və idarəedicisi, həmçinin Ze Bakı-Tbilisi-Ceyhan Payplayn Kompani ("The Baku-Tbilisi-Ceyhan Pipeline Company") şirkətinin idarəedicisi qismində çıxış edən BP Eksploraşın (Kaspiyan Si) Limited ("BP Exploration (Caspian Sea) Limited") ilə Şahdəniz yatağının əməliyyatçısı və Sauz Kokazus Payplayn Kompani ("South Caucasus Pipeline Company") şirkətinin texniki operatoru qismində çıxış edən BP Eksploraşın (Şahdəniz) Limited ("BP Exploration (Shah Deniz) Limited") tərəfindən nəşr edilir. Bu şirkətlərin hər biri bu hesabatın məqsədlərinə uyğun olaraq öz layihələri üzrə müvafiq məlumatları vermişdir.

Xəbərdaredici bildiriş

BP-nin Azərbaycanda davamlı inkişaf haqqında 2018-ci il üçün hesabatında öncədən söylənmiş, məsələn, çıxarıla bilən həcmələri və ehtiyatlara, əsaslı, əməliyyat xərcləri və digər xərclərə, həmçinin gələcək layihələrə aid müəyyən bəyanatlar ola bilər. Bir sıra amillərdən, o cümlədən tələb və təklifin dəyişməsindən, qiymət və işlərin gedişi məsələlərindən, həmçinin siyasi, hüquqi, maliyyə, kommersiya və sosial şəraitdən asılı olaraq faktiki nəticələr belə bəyanatlardakı göstəricilərdən fərqlənə bilər.

Üz qabığındakı şəkil

BP işçiləri Səngəçal terminalının Şahdəniz 2 sahəsində qaz ventili təftiş edirlər.



Davamlı inkişaf haqqında hesabat 2018


Davamlı inkişafımızın göstəriciləri əlavə məlumatlarla birgə burada:

bp.com/xezer/hesabat

Hesabatın içindəkilər

“BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2018” bizim 2018-ci təqvim ili ərzində nail olduğumuz istehsalat göstəricilərini, ətraf mühitin mühafizəsi ilə bağlı gördüyümüz işləri və Azərbaycandakı fəaliyyətlərimizin digər sahələrini əhatə edir. Bu bizim davamlı inkişaf haqqında 16-cı hesabatımızdır və əvvəlki hesabatlar barədə aldığımız rəyləri özündə əks etdirir.

Ümumi baxış



Giriş sözü

Xəzər dənizi və regionda əməliyyatlarımız haqda qısa faktlar və xülasə.

Səhifə 4

Əsas istiqamətlər

Əməliyyatlarımız

Bizim məqsədimiz Xəzər regionunda davamlı inkişafa töhfə verməklə əməliyyat və layihələri təhlükəsiz və səmərəli şəkildə həyata keçirməkdir.

Səhifə 6

Əməkdaşlarımız

Bizim Azərbaycandakı uzunmüddətli uğurumuz istedadlı və müxtəlif yönlü əməkdaşlarımızın olmasından asılıdır.

Səhifə 12

Əməyin təhlükəsizliyi

Biz əməliyyatların təhlükəsiz, etibarlı və tələblərə uyğun qaydada davam etdirilməsini diqqət mərkəzində saxlayırıq, əməyin təhlükəsizliyi və əməliyyat risklərinin idarə olunmasını bütün işlərimizdə rəhbər tuturuq.

Səhifə 17

Ətraf mühit

Biz başa düşürük ki, ətraf mühitə təsirlərin idarə olunması neft və qazın məsuliyyətli şəkildə hasil olunması prosesinin mühüm tərkib hissəsidir.

Səhifə 22

Cəmiyyət

Bizim istehsal etdiyimiz enerji iqtisadi inkişafa və milyonlarla insanın həyat keyfiyyətini yaxşılaşdırmağa xidmət edir.

Səhifə 27

Beşillik icra göstəriciləri

Hasilat, əməyin təhlükəsizliyi, ətraf mühit və sosial xərcləri əhatə edən əsas icra göstəricilərimiz.

Səhifə 36

Xəzər dənizi və regionda əməliyyatlarımız

Azərbaycanın karbohidrogen ehtiyatlarının Gürcüstan və Türkiyə vasitəsilə dünya bazarlarına nəql edilməsi ilə Xəzər regionu dünyada neft və qaz hasil edən mühüm ərazilərdən birinə çevrilib.

Miqyas

\$72 milyard

dollar 1995-ci ildə əməliyyatların başlamasından bəri AÇG, BTC, Şahdəniz və CQBK layihələri üçün çəkilmiş əsaslı xərclərdir.

\$82 milyon

dollar Azərbaycanda əməliyyatlarımıza başladıldıqdan etibarən icma inkişafı və təhsil təşəbbüsləri də daxil olmaqla tərəfdaşlarımızla birlikdə sosial proqramların həyata keçirilməsinə çəkdiyimiz xərclərdir.

AZƏRBAYCANDA YERLİ XƏRCLƏRİMİZ

- 2018-ci ildə yerli təchizatçıların və ölkədaxili birbaşa xərclərimiz 0,9 milyard dollar olub

AZƏRİ-ÇİRAQ-DƏRİNSULU GÜNƏŞLİ (AÇG)

- Neft hasilatı və işlənməsi
- 6 hasilat platforması
- 2018-ci ildə 213 milyon bareldən artıq neft hasil edilib

ŞAHDƏNİZ

- Qaz hasilatı və işlənməsi
- 2 hasilat platforması
- 2018-ci ildə 11,5 milyard kubmetr qaz və 20,5 milyon barel kondensat hasil edilib

ŞƏFƏQ-ASİMAN KƏŞFİYYAT SAHƏSİ

- Seysmik məlumatların interpretasiyası başa çatıb
- İlk kəşfiyyat quyusunun planlaşdırılması davam edir

DAYAZSULU ABŞERON KƏŞFİYYAT SAHƏSİ

- 2017-ci ilin 4-cü rübündə 3-ölçülü seysmik məlumatların interpretasiyası və emalı tamamlanıb
- 2018-ci ildə SOCAR-la Perspektivlik haqqında Bildiriş imzalanıb; ilk kəşfiyyat quyusunun qazılması üçün planlaşdırma işləri davam edir.

XƏZƏR DƏNİZİ

D230 KƏŞFİYYAT SAHƏSİ

- 2018-ci ilin aprel ayında hasilatın pay bölgüsü sazişi imzalanıb
- Seysmik məlumatların əldə edilməsi proqramının planlaşdırılmasına başlanıb

SƏNGƏÇAL TERMİNALI

- Bakı şəhərinin cənubunda yerləşən kompleks neft və qaz emalı terminalı
- 700 hektara yaxın sahəsi ilə dünyada ən böyük terminallardan biri
- Texnoloji emal gücü: gündə 1,2 milyon barel neft və təxminən 55 milyon kubmetr qaz
- İşlək tutumu: təxminən 4 milyon barel

BP Azərbaycan, Gürcüstan və Türkiyədə

Azərbaycanda BP şirkəti Azərbaycan hökuməti ilə bağlanmış bir neçə hasilatın pay bölgüsü sazişi (HPBS) və tranzit ərazisinə malik ölkə hökuməti sazişi (TƏMÖHS) əsasında fəaliyyət göstərir. Gürcüstan və Türkiyədə isə ixrac boru kəmərlərini və terminaları əhatə edən TƏMÖHS-lər çərçivəsində fəaliyyət göstərir.

Hüquqi struktur

Azərbaycanda BP-yə aid bir sıra hüquqi şəxslərin nümayəndəlikləri fəaliyyət göstərir və bu da BP-nin 1992-ci ildə Bakıda ilk ofisini açmasından etibarən ölkədə və regionda keçdiyi inkişafı əks etdirir. Əsas hüquqi şəxs BP Eksplorasən (Kaspiyan Si) Limited ("BP Exploration (Caspian Sea) Limited") şirkətidir.

3,5 milyard


barel neft 1997-ci ildə ilk neft
hasilatından başlayaraq 2018-ci ilin
sonunadək AÇG-dən hasil olunub

100 milyard

kubmetr qaz 2006-cı ildə ilk qaz
hasilatından başlayaraq 2018-ci ilin
sonunadək Şahdəniz yatağından hasil
olunub

9

qazma qurğusu, o cümlədən
2 səyyar qazma qurğusu
hazırda dənizdəki
əməliyyatlarımıza cəlb edilib



Hüquqi ünvan

BP Eksploreyşn (Kaspiyan Si) Limited şirkətinin
Azərbaycandakı ofisinin qeydiyyatdan keçirilmiş
ünvanı: Neftçilər prospekti 153, Nəsimi rayonu,
Bakı şəhəri, AZ1010, Azərbaycan.
Telefon: +994 (0)12 599 3000
Faks: +994 (0)12 599 3665

Əməkdaşlar

2018-ci ilin sonunda Azərbaycanda BP
tərəfindən daimi işə götürülmüş əməkdaşların
sayı 2714 nəfər idi ki, bunların 2458-i
Azərbaycan vətəndaşları olub.




Əməliyyatlarımız

Bizim məqsədimiz Xəzər regionunda davamlı inkişafa töhfə verməklə əməliyyat və layihələri təhlükəsiz və səmərəli şəkildə həyata keçirməkdir.

Biz nə edirik

Təhlükəsiz və etibarlı əməliyyatlar

7



Təhlükəsiz və etibarlı əməliyyatlar

Azəri-Çıraq-Dərinsulu Güneşli


BP dənizdə Azərbaycanın iri neft və qaz yataqlarının əməliyyatçısıdır. Quruda biz dünyanın ən böyük kompleks neft və qaz emalı terminallarından birini, həmçinin onu region və dünya bazarları ilə birləşdirən boru kəmərlərini idarə edirik.

AÇG yatağının əməliyyatçısı BP şirkətidir. Bu, Xəzər hövzəsinin Azərbaycan sektorunda ən iri neft yatağıdır və Bakıdan təxminən 100 km şərqdə yerləşir. AÇG sərt dəniz dibi relyefinə, o cümlədən yağanlara və palçıq vulkanlarına malik olan geoloji baxımdan mürəkkəb yataqdır.



Mərkəzi Azəri platforması Bakıdan 100 km şərqdə Xəzər dənizində suyun dərinliyinin təxminən 128 metr olduğu yerdə yerləşir.

BP-nin tömə şirkətlərinin dünyanın müxtəlif yerlərində maye karbohidrogen hasilatındakı xalis payı (%)



Ümumilikdə gündə cəmi 1051 min barel xam neft və 88 min barel təbii qaz mayesi, şirkətlərin iştirak payı istisna olmaqla. "Digər"ə Kanada, Cənubi Amerika, Afrika, Asiya (Azərbaycan istisna olmaqla) və Avstraliya daxildir.


Azəri-Çıraq-Dərinsulu Güneşli (neft hasilatı)

Platforma	Hasilatın başlanma tarixi	Ölçü vahidi	Hasilat başlanandan 2018-ci ilin sonunadək	2017	2018
Çıraq	Noyabr 1997	milyon barel milyon ton	721,2 97,5	18,5 2,5	16,9 2,3
Mərkəzi Azəri	Fevral 2005	milyon barel milyon ton	888,0 120,0	50,0 6,8	56,2 7,6
Qərbi Azəri	Dekabr 2005	milyon barel milyon ton	801,0 108,4	45,2 6,1	45,9 6,2
Şərqi Azəri	Noyabr 2006	milyon barel milyon ton	470,1 63,5	29,9 4,0	35,4 4,8
Dərinsulu Güneşli	Aprel 2008	milyon barel milyon ton	478,1 64,8	42,8 5,8	38,2 5,2
Qərbi Çıraq	Yanvar 2014	milyon barel milyon ton	151,1 20,4	28,3 3,8	20,7 2,8
Cəmi		milyon barel milyon ton	3509,6 474,5	214,6 29,0	213,3 28,8



İşçilər xilasətmə qayığında Dərinsulu Güneşli platformasının ətrafındakı ərazini patrul edirlər.

Azəri-Çıraq-Dərinsulu Güneşlidən (AÇG) neft hasilatı, 2014-2018 (milyon barel)



Hasilat 1997-ci ilin noyabr ayında Çıraq hissəsindən başlayıb. AÇG-də indi səkkiz dəniz platforması: Mərkəzi, Qərbi və Şərqi Azəri, Dərinsulu Güneşli, Çıraq və Qərbi Çırağa altı hasilat platforması, eləcə də iki texnoloji emal, qaz kompressoru, suvurma və yaşıyış təyinatlı platforma fəaliyyət göstərir.

2018-ci ilin sonunda AÇG-də ümumilikdə 117 neft hasilatı quyusu, eləcə də 44 suvurma və 7 qazvurma quyusu istismar olunurdu. İl ərzində 14 neft hasilatı, eləcə də 3 suvurma quyusu tamamlanıb istismara verildi.

2018-ci ildə BP təhlükəsiz və etibarlı sabit hasilatı davam etdirdi. AÇG yataqlarından bütün il üzrə orta hesabla gündəlik hasilat 584 000 barel oldu (ümumilikdə 213 milyon barel və ya 29 milyon ton).

Həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) gündə təxminən 6,4 milyon kubmetr AÇG səmt qazı təmin etdik ki, bu da il üzrə ümumilikdə 2,3 milyard kubmetrə bərabərdir.

2018-ci ildə AÇG fəaliyyətləri üzrə əməliyyat xərclərinə təxminən 505 milyon dollar, əsaslı xərclərə isə 1,150 milyard dollar vəsait sərf etdik.

Şahdəniz

Şahdəniz (ŞD) qaz yatağı 1999-cu ildə kəşf edilib. Yataq sahilədən dənizə doğru 70 km məsafədə, suyun dərinliyinin 50-600 metr arasında dəyişdiyi bir ərazidə yerləşir. Onun məhsuldar layının qalınlığı 1000 metrdən artıq, uzunluğu isə 22 kilometrdir. Geoloji baxımdan mürəkkəb olan ŞD çox yüksək təzyiqə və çoxsaylı məhsuldar lay horizontlarına malikdir.

2018-ci ildə ŞD yatağından qazın Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına etibarlı şəkildə çatdırılması davam edib. 2018-ci il ərzində yataqdan təxminən 11,5 milyard



Hasilat texnikləri Şahdəniz Alfa platformasında gündəlik iş tapşırıqlarını müzakirə edirlər.

2018-ci ildə BP-nin törəmə şirkətlərinin dünyanın müxtəlif yerlərində maye karbohidrogen hasilatı (min barel)

Ərazi	Neft	Təbii qaz
ABŞ	445	1900
Avropa	106	152
Azərbaycan	72	256
Digər	504	4593

Şahdəniz qaz və kondensat hasilatı

	Hasilatın başlanma tarixi	Ölçü vahidi	Hasilat başlanandan 2018-ci ilin sonunadək	2017	2018
Qaz	Noyabr 2006	milyard kubmetr milyard kubfut milyon barel neft ekvivalenti	100,0 3531,5 608,8	10,2 359,0 61,9	11,5 404,7 69,8
Kondensat	Noyabr 2006	milyon barel milyon ton	196,2 24,6	19,0 2,4	20,5 2,6

kubmetr qaz və 2,6 milyon ton (təxminən 20,5 milyon barel) kondensat hasil edilib.

2018-ci ildə Şahdəniz əməliyyat xərclərinə təxminən 578 milyon, əsaslı xərclərə isə 1,44 milyard dollar vəsait xərclənib, əsaslı xərclərin əksər hissəsi Şahdəniz 2 layihəsi ilə əlaqədar olub.


2018-ci il ərzində Şahdəniz Alfa platformasında SDA11 quyusu tamamlanaraq istismara verilib. Həmçinin SDA04 və SDA05 quyularında texniki bütövlüklə bağlı işlər aparılıb.

“İstiqlal” qazma qurğusu ikisi yatağın qərb cinahında, üçü cənub-şərq cinahında olmaqla beş sualtı quyunun tamamlanmasını həyata keçirib. “Maersk” kəşfiyyat qazma qurğusu SDH02A quyusunu son dərinliyə qədər qazıb.

Şahdəniz 2

Şahdəniz 2 (ŞD2) Azərbaycandan Türkiyəyə və Avropaya qaz çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni Cənub Qaz Dəhlizi açmaqla Avropa bazarlarının qaz təchizatını və enerji təhlükəsizliyini gücləndirəcək. ŞD2 dünyanın ən böyük qaz işlənməsi layihələrindən biridir.

BP-nin törəmə şirkətlərinin dünyanın müxtəlif yerlərində təbii qaz hasilatındakı xalis payı (%)



Ümumilikdə gündə 6900 milyon kubfut qaz, şirkətlərin iştirak payı istisna olmaqla. “Digər”-ə Kanada, Cənubi Amerika, Afrika, Asiya (Azərbaycan istisna olmaqla) və Avstraliya daxildir.

Bu layihə Şahdəniz yatağından hasil ediləcək illik 16 milyard kubmetr qazın təxminən 3500 km uzunluğunda boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyaya ixracını təmin edəcək. Bu Şahdəniz 1 çərçivəsində illik 10 milyard kubmetr qaz hasilatına əlavədir.

2018-ci ilin ilk yarısı ərzində qazın dəyər zənciri boyunca mühüm istismaravermə və tamamlama nailiyyətləri əldə edəndən sonra, Şahdəniz 2 və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (COBKG) sistemi 2018-ci il

may ayında Səngəçal terminalında rəsmi açılış mərasimi ilə istismar mərhələsinə daxil oldu. Bundan sonra iyun ayında Şahdəniz 2 layihəsindən Türkiyəyə ilk kommersiya məqsədli daşımlar plana uyğun şəkildə başladı. 2018-ci il ərzində Şahdəniz 2 işlənmə layihəsi təhlükəsiz şəkildə, qrafikə və büdcəyə əməl olunmaqla həyata keçirildi.

İyul ayında isə yatağın şimal cinahındakı SDC-03Z sualtı quyusunun ventili açılaraq Şahdəniz Bravo platformasından ilk qaz əldə olundu. Bu nailiyyət Xəzər dənizində sualtı



Mühəndislər quruda Şahdəniz 2 üzrə aparılan layihə fəaliyyətləri çərçivəsində açıq drenaj suları nasosunun istismara vermə sınağını aparırlar.



quyudan ilk dəfə hasilat əldə olunması ilə əlamətdardır. Şahdəniz Bravo qurğuları hazırda qazı və kondensatı sahiləki Səngəçal terminalına ixrac edir.

Səngəçal terminalı

2018-ci ildə neftin və qazın Azəri-Çıraq-Dərişulu Günəşli (AÇG) və Şahdənizdən sualtı boru kəmərləri ilə Səngəçal terminalına nəqli davam etdi.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və təxminən 55 milyon standart kubmetr Şahdəniz qazı təşkil edir. 2018-ci ilin sonuna AÇG səmt qazı da daxil olmaqla qaz üzrə ümumi texnoloji emal və ixrac gücü gündəlik 75 milyon standart kubmetr təşkil etdi.

Qaz CQBK ilə və terminalın qaz emal qurğularını "Azəriqaz"ın milli qazpaylama şəbəkəsinə birləşdirən SOCAR-ın qaz kəməri ilə ixrac edilməkdədir.

2018-ci ildə Səngəçal terminalından üçüncü tərəf həcmi də daxil olmaqla 284 milyon bareldən artıq neft ixrac edildi. Bunun 255 milyon bareldən artıq hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri, 28 milyon bareldən çoxu Qərb İxrac Boru Kəməri (QİBK) və 1,3 milyon bareli ayrıca kondensat ixrac xətti ilə ixrac edildi.

2018-ci il ərzində terminaldan gündəlik orta hesabla 28,4 milyon standart kubmetr (1003 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilib.

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri

Uzunluğu 1768 km olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara verilib. O vaxtdan 2018-ci ilin sonuna qədər BTC ilə təxminən 3,12 milyard barel (təxminən 417 milyon ton) xam neft daşınaraq 4085 tankera yüklənib və dünya bazarlarına yola salınıb.

2018-ci ildə isə bu boru kəməri ilə təxminən 255 milyon barel (təxminən 34 milyon ton) xam neft ixrac edilərək Türkiyənin Ceyhan limanında 327 tankera yüklənib.

2018-ci il ərzində BTC boru kəməri, əsasən, Azərbaycandan AÇG-də nefti və Şahdənizdə kondensatı nəql etmişdir. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmi də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunmuşdur.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Uzunluğu 691 km olan Cənubi Qafqaz Boru Kəməri (CQBK) 2006-cı ilin sonlarından istismar olunur, Şahdəniz qazını Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırır. 2018-ci il

ərzində kəmərin gündəlik ötürücülük gücü 23 milyon kubmetr qaz olub.

CQBK-nin iki operatoru var: BP texniki operator kimi CQBK obyektlərinin tikintisinə və əməliyyatlarına cavabdehdir, SOCAR isə kommersiya operatoru kimi kəmərin kommersiya əməliyyatlarına cavabdehdir.

CQBK-nin genişləndirilməsi layihəsi

2018-ci il ərzində CQBK-nin genişləndirilməsi (CQBKG) layihəsi üzrə Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca işlər uğurla davam etdi. Bu iki ölkə boyunca kommersiya təyinatlı ilk qazın Türkiyəyə çatdırılması üçün tələb olunan bütün infrastruktur qurğuları iş qrafiki üzrə tamamlanmışdı və iyunun 30-da qaz ixracı başlayana qədər hazır idi.

Boru kəməri hazırda Şahdəniz 2 yatağından kommersiya təyinatlı qazı, ixrac edilən həcmi CQBKG obyektlərindən ötürülməklə, Türkiyəyə çatdırır.

Qərb İxrac Boru Kəməri

Azəri-Çıraq-Günəşli yataqlarının əməliyyatçısı kimi BP Qərb İxrac Boru Kəməri (QİBK) də idarə edir. Uzunluğu 829 km olan bu kəmər nefti Xəzər hövzəsindən Səngəçal terminalı vasitəsilə Gürcüstanın Qara dəniz sahillərində yerləşən

Supsa terminalına nəql edir. 1997-ci ildən bəri BP və onun tərəfdaşları boru kəmərinə əsaslı təmir işləri həyata keçirib.

2018-ci ildə bu boru kəməri vasitəsilə Səngəçal terminalından 28 milyon barel neft nəql edilib.

2017-ci ilin ortalarında Qərb İxrac Boru Kəmərinin hissə-hissə dəyişdirilməsi layihəsinə başladıq. Layihənin məqsədi Gürcüstanda torpaq sürüşməsi ərazilərindən boru xəttinin yan keçməsi üçün təxminən 13,6 kilometrlik hissəsindəki boruları ümumilikdə üç yeni hissə ilə əvəz etmək idi. Bu layihəyə həm Azərbaycan, həm də Gürcüstan ərazilərindəki hissələr daxil olmaqla, iki çay kəsişməsindəki boruların dəyişdirilməsi də daxil idi.

Marşrutun yeniləndiyi üç yeni hissədə və iki yeni çay kəsişməsində tikinti işlərinin təxminən 75%-i tamamlanıb. Bütün hissələr üçün tikinti dəhlizinin hazırlanması və boruların qaynaqlanması 85% başa çatdırılıb.

2018-ci ildə bu layihənin tikinti işlərinə təxminən 500 nəfər cəlb olunub.

Geoloji kəşfiyyat

BP Azərbaycanda geoloji-kəşfiyyat işləri üzrə üç hasilatın pay bölgüsü haqqında sazişin operatorudur: Şəfəq-Asiman, Abşeron yarımadasının dayazsulu sahəsi (AYDS) və Blok D230.

Şəfəq-Asiman

2018-ci ildə biz Şəfəq-Asiman blokunda birinci geoloji kəşfiyyat quyusu üzrə planlaşdırma işlərini davam etdirdik.

Abşeron yarımadasının dayazsulu sahəsi

2017-ci ildə müqavilə sahəsindən əldə edilmiş 3-ölçülü məlumatların emalı və interpretasiyası prosesi yekunlaşdırıldıqdan sonra 2018-ci ildə SOCAR ilə perspektivlik haqqında bildiriş imzalandı. Bununla BP-nin Abşeron yarımadasının dayazsulu hissəsində üç perspektiv sahədə kəşfiyyat quyuları qazmaq öhdəliyi müəyyən edildi. 2018-ci ildə seçilmiş perspektiv sahələrdə kəşfiyyat quyularının qazılması üzrə planlaşdırma işləri davam etdi.

D230 Bloku

2018-ci ilin aprel ayında BP və SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsində D230 blokunun birgə kəşfiyyatı və işlənməsi üçün yeni hasilatın pay bölgüsü haqqında saziş (HPBS) imzaladılar. Bu HPBS Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Tereza Meyin iştirakı ilə London şəhərində SOCAR-ın prezidenti Rövnaq Abdullayev və BP qrupunun baş icraçı direktoru Bob Dadli tərəfindən imzalandı.

2018-ci ildə biz seysmik məlumatların əldə edilməsi proqramının planlaşdırılması üzrə işlərə başladıq. Proqramın 2019-cu ildə yerinə yetirilməsi gözlənilir.

2018-ci ildə BP həmçinin Azərbaycanda quruda yerləşən mövcud Qobustan HPBS-də 61% iştirak payı əldə edib.



BP əməkdaşı Səngəçal terminalında Cənubi Qafqaz Boru Kəmərinin başlanğıc nöqtəsində borunu tədqiq edir.



Əməkdaşlarımız

Bizim Azərbaycandakı uzunmüddətli uğurumuz istedadlı və müxtəlif yönlü əməkdaşlarımızın olmasından asılıdır.

Biz nə edirik

İşçi heyətimizin idarə edilməsi	13
Əməkdaşlarla əlaqə və ünsiyyət	14
Öyrənmə və inkişaf	15
Davranış kodeksimiz	16



İşçi heyətimizin idarə edilməsi

Məqsədimiz işçi heyətimizin istedadlarını inkişaf etdirmək, güclü cəhətlərimizi və bacarıqlarımızı daha da artırmaq üçün ən yaxşılari işə cəlb etməkdir.

BP-nin icra göstəriciləri yüksək səriştəli, əzmkar və istedadlı işçi qüvvəsindən asılıdır. Əməliyyatları təhlükəsiz və etibarlı şəkildə yerinə yetirmələri üçün işçilərimizə ehtiyacları olan səriştələri aşılayırıq. Bizim fərdi müxtəlifliklərə hörmətlə yanaşmaq və bütün əməkdaşlarımıza bərabər fürsət və imkanlar yaratmaq öhdəliyimiz var.

Eyni zamanda, biz səmərəliliyi artırmaq və xərcləri daha yaxşı idarə etməklə rəqəbat qabiliyyətliliyimizi yüksəltmək üçün yollar axtarmağa davam etdik. Buraya təşkilat strukturunun mürəkkəbliyinin aradan qaldırılması daxil idi ki, bu, yerli və əcnəbi işçilərimizin tutduğu bir sıra vəzifələrin ixtisara salınması ilə nəticələndi. BP-nin Azərbaycandakı işçilərinin ümumi sayı 2018-ci il ərzində 268 nəfər azaldılaraq 2835 nəfərə endirildi (2017-ci ildə 3103 nəfər). Bu rəqəmə 2714 daimi işçi və 121 nəfər müddətli müqavilə əsasında işləyən işçi daxildir. Daimi əməkdaşlardan 2458 nəfəri Azərbaycan vətəndaşıdır. Daha 62 nəfər Azərbaycan vətəndaşı ilin sonunda xarici ölkələrdə təyinatda olub.

Milli işçi qüvvəsi

Azərbaycanda güclü milli işçi qüvvəsi yetişdirmək əsas prioritetlərimizdən biri olaraq qalır. İş təcrübəsi az olan və ya heç olmayan gənclərin təliminə sərməyə qoyur, yeni istedadları cəlb edir və bütün karyera səviyyələrində işçilərimizə geniş çeşiddə inkişaf və karyera imkanları təklif edirik.

2018-ci ilin sonuna BP-nin daimi ixtisaslı işçi heyətində ölkə vətəndaşlarının nisbəti 90% idi.

BP-nin Azərbaycanda yüksək vəzifə tutan yerli işçilərinin sayı 2018-ci ildə 358 nəfərə çatdı. Bu, yerli ofisdə işləyən yüksək vəzifəli işçilərin 63%-dən çoxu və əvvəlki illə müqayisədə təxminən 3% artım deməkdir. Onların təxminən 18%-i qadınlardır ki, əksəriyyəti quru və dəniz əməliyyatlarında, insan resursları və maliyyə sahələrində işləyir. İl ərzində yüksək vəzifəli daha 41 Azərbaycan vətəndaşı BP-nin global biznesi üzrə başqa ölkələrdə təyinatda idi. BP-nin Azərbaycanda işləyən orta vəzifəli işçilərinin 96%-i ölkə vətəndaşları idi. Bundan əlavə, orta vəzifəli ölkə vətəndaşlarından 27 nəfəri 2018-ci il ərzində xaricdə təyinatda oldu.



Əməkdaşlarımız Xəzər Mərkəzi ofisində işi müzakirə edirlər.

Beşillik milliləşdirmə planı

BP Azərbaycan şirkətinin milli işçi qüvvəsinin nisbətini artırılması ilə bağlı kadrların milliləşdirilməsi üzrə beşillik planı var idi. Bu planın hədəfi 2018-ci ilin sonuna qədər milli işçi qüvvəsinin nisbətini 90%-ə qaldırmaq idi. Plan həm daimi, həm də müddətli müqavilə əsasında işləyən ixtisaslı işçiləri, eləcə də BP-nin Azərbaycanda həyata keçirdiyi layihələrə birbaşa BP tərəfindən cəlb edilmiş müvəqqəti işçi qüvvəsini əhatə edirdi. Biz fəxr edirik ki, milli işçi heyətinin inkişaf etdirilməsi nəticəsində əvvəllər xarici əməkdaşların icra etdikləri ixtisaslı vəzifələrin əksəriyyətini milli kadrlarla əvəz etməklə 2018-ci ilin ortasında həmin hədəfə nail olduq.


2018-ci ilin sonunda BP-nin Azərbaycanda qeyri-ixtisaslı işçi heyəti 100% milliləşdirilmişdi.

BP Azərbaycanda podratçılarını öz milliləşdirmə planlarını hazırlayıb həyata keçirmələri üçün dəstəkləməyə davam edir. Bu işlərə təcrübə mübadiləsi, icra göstəricilərinin hazırlanmasına kömək və onların tətbiqinə nəzarət etmək daxildir. 2018-ci ilin sonuna BP podratçılarının və subpodratçılarının işçilərinin milliləşdirilməsi də ümumilikdə 90%-ə çatmışdı.


Əcnəbi işçi qüvvəsi

İşçi heyətimizi milliləşdirmək öhdəliyimizlə yanaşı, inanırıq ki, Azərbaycandan olan işçilərin xaricdə, əcnəbilərin də Azərbaycanda məqbul nisbətdə beynəlxalq təyinatı inkişaf üçün faydalıdır. 2018-ci il ərzində 78 yerli əməkdaşımız BP-nin Azərbaycandan kənardakı müxtəlif obyektlərində əcnəbi mütəxəssis kimi işləyib. Onların təxminən üçdə biri quru və dəniz əməliyyatları üzrə ixtisaslaşmış.

BP-nin Azərbaycanda işçiləri və agentlik müqaviləsi əsasında işləyən əməkdaşları



BP-nin Azərbaycandakı ixtisaslı daimi işçi heyəti





BP-nin yüksək vəzifəli rəhbərliyi müntəzəm olaraq öz təcrübələrini işçi heyəti ilə bölüşür.

2018-ci ilin sonunda BP-nin Azərbaycanda işləyən 256 əcnəbi əməkdaşı vardı. Onların üçdə ikisi Birləşmiş Krallıqdan, təxminən dördə biri isə ABŞ-dan idi. Qalanları Braziliya, Kanada, Misir, Gürcüstan, Hindistan, İndoneziya, Meksika, Oman, Trinidad və Tobago, eləcə də Türkiyədən idi. 2018-ci il ərzində ölkəyə 44 yeni əcnəbi işçi gəldi, 78-i isə ölkəni tərk etdi. Bununla faktiki azalma 34 nəfər təşkil etdi.

İşəgötürmə

BP-nin məqsədi əməkdaşların bir-birinə hörmət və ləyaqətlə yanaşdığı və öz potensiallarını tam açma bəşirliyi pozitiv bir iş mühiti yaratmaq və saxlamaqdır. Bu məqsədə nail olmaq üçün düzgün adamların düzgün işə seçilməsi əsas şərtədir. Bizim əməkdaşların işə gətürülməsində və işdə irəli çəkilməsində hər kəsə qabiliyyətinə görə imkan yaratmaq öhdəliyimiz var.

2018-ci ildə hər il keçirdiyimiz yay təcrübəsi

keçən tələbələrə işə qəbulu proqramı çərçivəsində təqribən 670 ərizə qəbul etdik. Nəticədə 40-a yaxın tələbə yay təcrübəçisi kimi işə gətürüldü.

BP-nin Azərbaycanda xüsusi açılan bütün iş elanları bp.com/caspian və bp.com/xezer ünvanlarında yerləşdirilir. 2018-ci ildə iş elanlarımızla bağlı 2800-dən çox ərizə aldıq və beş nəfər yerli işçini xüsusi sərişte tələb edən işlərə gətürdük.

Əməkdaşlarla əlaqə və ünsiyyət

Texniklərin forumu

BP-nin texniklər üçün forumu ön cəbhədə – hasilat platformalarında, terminallarda və boru kəmərləri boyunca işləyən texniklərlə mühüm əlaqə vasitəsi olmaqda davam edir. Biz texniklərimizin təliminə və inkişafına sərməyə qoyur və işçilərin bu qrupu ilə ən yüksək rütbəli rəhbərliyin müntəzəm görüşlərinin əhəmiyyətini başa düşürük. Bu görüşlərdə onlar rəy və təkliflərini verə, təcrübələrini bölüşə və onları

narahat edən istənilən məsələni qaldıra bilərlər.

2018-ci ildə keçirdiyimiz forumda 80-ə yaxın texnik iştirak etdi.

İşçiləri dinləmək üçün nahar yeməkləri

Bu nahar yeməkləri regional rəhbər qrupumuzun üzvləri ilə müxtəlif sahələrdə işləyən əməkdaşları bizneslə əlaqəli mövzuları açıq müzakirə etmək üçün bir araya gətirir. Bu

naharlar işçilərə öz narahatlıqlarını bölüşməyə, suallarını verməyə və rəhbərlikdən birbaşa cavab almağa fürsət yaradır, rəhbərliyə isə təşkilatın müxtəlif təbəqələrinin fikirlərini öyrənməyə imkan verir.

2018-ci ildə 100-dən artıq əməkdaşın iştirakı ilə 11 belə nahar təşkil edildi.

Digər fəaliyyətlər

BP Azərbaycan şirkətində üst-üstə 10, 15 və ya 20 il işləyən əməkdaşlarımız yubiley münasibətilə uzunmüddətli xidmətə görə mükafatlandırılır. Mükafatlar adətən ümumi yığıncaqlarda yüksək rütbəli rəhbərlik tərəfindən təqdim edilir. 2008-ci ildən bu yolla 2189 işçinin fəaliyyəti qiymətləndirilib.

Öyrənmə və inkişaf

BP prioritet sahə kimi kadrların inkişafına xüsusi diqqət yetirir. 2018-ci ildə əməyin təhlükəsizliyi, texniki, idarəetmə və biznes davranışları üzrə regionda geniş çeşidli təlimlər təşkil etdik. Yerli komandamız tərəfindən ümumilikdə təxminən 7760 iştirakçı ilə 1000-ə yaxın təlim sessiyası keçirildi. Bu sessiyaların təxminən 88%-i Azərbaycanda keçirildi.

Davamlı peşə təlimi

Yerli əməkdaşlarımıza öz ixtisas sahələri üzrə əlavə dərəcə və ya sertifikatlar almaqda kömək etmək məqsədilə maliyyə yardımı göstərməyə davam etdik. 2018-ci ildə ümumilikdə 70 əməkdaşımız bu proqram çərçivəsində yardım aldı. Onlardan bəziləri yeni qəbul edilənlər, digərləri isə əvvəlki illərdə aldıkları təhsillərini davam etdirənlər idi.

Rəhbərliyin inkişafı

İşçilərimizə rəhbərliyin inkişafı proqramlarını təklif etməyə davam etdik. 2018-ci ildə təxminən 800 əməkdaşımız Rəhbərliyin inkişafı proqramı üzrə təlim keçdi.

Quyuya Nəzarət sertifikatı

Xəzər Mərkəzindəki quyuya nəzarət simulyatorunda quyuya nəzarət sertifikatı təlimini şirkət daxilində keçirməyə davam etdik. Azərbaycan Gürcüstan Türkiyə regionunda təxminən 100 əməkdaş və 63 podratçı 2018-ci ildə sertifikatıdan keçdi.



Səngəçal terminalındakı işçi heyəti Şahdəniz üzrə nəzarət otağında gündəlik fəaliyyətləri müzakirə edir və fikir mübadiləsi aparır.

Əməliyyatların simulyasiyası

2018-ci ildə operatorların təlim simulyatorlarının optimallaşdırılması proqramı çərçivəsində nəzarət otaqlarında çalışan 50-dən artıq texnik üçün sahəyə aid müxtəlif təlim modulları keçdik.

"Çəllenc" proqramı

Bizim global "Çəllenc" ("Sınaq") proqramımız Azərbaycanda 2003-cü ildən fəaliyyətdədir. Onun məqsədi məzunların illik işə götürülməsi proqramı vasitəsilə seçilmiş və sənayedə cüzi ilkin təcrübəsi olan istedadlı məzunları inkişaf etdirməkdir.

"Çəllencer" adlandırılan iştirakçılar üçillik proqram ərzində, adətən, iki-üç fərqli vəzifə yerinə yerirlər.

2018-ci ildə "çəllencer" kimi 21 nəfəri işə götürdük və ilin sonunda Azərbaycanda "çəllencerlərin" ümumi sayı 62 nəfər idi.

Digər proqramlar

Öz işçi heyətimizə və onların birbaşa ailə üzvlərinə dil təlimi təklifimizi davam etdirdik. 2018-ci ildə 40 nəfər ingilis dili dərslərinə gedirdi, Azərbaycan dilini seçənlər isə 80 nəfərə yaxın idi.



BP-nin "Çəllenc" proqramı gənc əməkdaşlar üçün inkişaf imkanları yaradır.

Davranış kodeksimiz


Kodeksimizin təməlini dəyərlərimiz və davranışlarımız təşkil edir. Bunlar BP-nin öz nüfuzunu qoruyub saxlamasını və bir şirkət olaraq nailiyyət qazanmağımızı təmin etmək üçün hər birimizin necə hərəkət etməli olduğumuzu müəyyənləşdirir. Bizim kodeksimiz BP-nin bütün əməkdaşlarına, vəzifəli şəxslərinə və Direktorlar Şurasının üzvlərinə aiddir. Biz həmçinin öz podratçılarımızdan və onların əməkdaşlarından bizim kodeksimizə uyğun fəaliyyət göstərmələrini gözləyirik.

Davranış kodeksimizlə tanış olmaq üçün bu ünvana müraciət edin: bp.com/codeofconduct

Etik normalara və qaydalara uyğunluq

Biz əməkdaşlarımıza öz gündəlik işlərində davranış kodeksimizə necə əməl etməli olduqları barədə təlim keçirik. 2018-ci ildə etik normalara və qaydalara uyğunluq üzrə təlimlər bu istiqamətlərə yönəldildi: rüşvətخورluğa və korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizə, rəqəbat/inhisarçılıq və beynəlxalq ticarətin tənzimlənməsi qaydaları, işçilərin qarşılıqlı hörmət və ünsiyyət barədə məlumatlılığının artırılması, maraqların toqquşmasının idarə edilməsi, narahatlıq yaradan məsələlər barədə açıq danışmağın əhəmiyyəti və BP-nin məxfi qaynar xətti olan OpenTalk barədə məlumatlılığının artırılması. 2018-ci ildə etik normalara və qaydalara uyğunluq üzrə ümumilikdə 8833 e-təlim modulu başa çatdırıldı. 3500-dən artıq şəxs BP-nin davranış kodeksi üzrə xatırlatma məqsədli elektron təlim modulunu keçdi, 857 əməkdaş isə rüşvətخورluğa və korrupsiyaya qarşı mübarizə üzrə təlimi başa vurdu.

AGT regionunda narahatlıq doğuran məsələlər kodeksin bölümləri üzrə



- Əməkdaşlarımız
- Biznes tərəfdaşlarımız
- Aktivlərimiz və maliyyə sahəsindəki düzgünlüyümüz
- Təhlükəsiz, məsuliyyətli və etibarlı fəaliyyət
- Birgə işlədiyimiz hökumət orqanları və icmalar



BP-nin işçi heyəti Səngəçal terminalında etik normalar və qaydalara uyğunluq həftəsində davranış kodeksimizi müzakirə edir.

2018-ci ilin aprel ayında Azərbaycan-Gürcüstan-Türkiyə regionunda keçirdiyimiz ilk etik normalara və qaydalara uyğunluq həftəliyinin məqsədi BP daxilində etik normalara və qaydalara əməl etməyin mühümlüyünü diqqət mərkəzinə gətirmək idi. Həftə ərzində şirkət rəhbərləri şirkətdə işləyən və kənar mütəxəssislər ilə birlikdə kodeksimizə və dəyərlərimizə gündəlik əməl etməyin yolları barədə söhbətlər apardılar. Təşkilatçılar etik normalara və qaydalara uyğunluq üzrə riskləri və həmin risklərin idarə edilməsi, eləcə də etik mədəniyyətin təşviqi barədə əməkdaşların məlumatlılığının genişləndirilməsi üçün müxtəlif təlim üsullarından istifadə etdilər. Dörd müxtəlif məkanda keçirilmiş sessiyalarda 950 nəfərdən artıq adam iştirak etdi.

2018-ci ildə biz əməkdaşlarımızın özlərinin başqalarına təsiri barədə düşüncələrinə kömək etmək məqsədilə qarşılıqlı hörmət və inklüziv yanaşma haqqında aylıq məlumatlandırma kampaniyası təşkil etdik. Buraya Azərbaycan, Gürcüstan və Türkiyə boyunca 22 ayaqüstü məlumatlandırma sessiyası, işçilərin özlərini necə və nə vaxt təcrid edilmiş hiss etdikləri barədə bütün əməkdaşlar arasında keçirilmiş onlayn rəy sorğusu və işçilərin daha hörmətli və inklüziv olmaq öhdəliklərini bölüşməyə təşviq edən “#itstartswithme” kampaniyası daxil idi.

Sözünü azad şəkildə demək mədəniyyətinin təşviqi

Biz istəyirik ki, əməkdaşlarımız, podratçılarımız və digər üçüncü tərəflər davranış kodeksimizə əməl olunmaması ilə bağlı narahatlıqları və ya hər hansı təhlükəli, qeyri-etik və ya potensial olaraq ziyanlı hallara rast gəldikdə bu barədə sözlərini açıq deməkdən çəkinməsinlər.

Bizim davranış kodeksimiz narahatlıq doğuran məsələləri qaldırmaq üçün, birbaşa rəhbərlik, yardım qrupları və BP-nin OpenTalk yardım xətti daxil olmaqla, müxtəlif kanalları müəyyənləşdirir. 2018-ci ildə bu kanallar vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyədə ümumilikdə 110 narahatlıq doğuran məsələ qeydə alınıb.

BP-nin qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlər görmək öhdəliyi var. Hər bir məsələ nəzərdən keçirilir, ədalətli və obyektiv şəkildə araşdırılır. 2018-ci ildə etik davranış kodeksimizə uyğun olmayan və ya qeyri-etik davranışa görə işdən azad etmələr də daxil olmaqla 58 tədbir görmüşük.

BP məsləhət üçün müraciət edənlərə, öz narahatlıqlarını ifadə edənlərə, pozuntular barədə məlumat verənlərə və ya araşdırmada iştirak edənlərə qarşı qisas alınmasını yolverilməz hesab edir. Pozuntuya və ya qisasçılığa yol verənlərə qarşı təlimatlandırma və iş icrasının idarə edilməsindən tutmuş işdən azad etməyə qədər müxtəlif tədbirlər görürük.

Təchizatçılar və biznes tərəfdaşları ilə işin aparılması

Təchizatçılarımızla kodeksimizi və öz biznesimizi necə apardığımızı başa düşmələrinə kömək etmək üçün iş aparırıq. 2018-ci ildə təchizatçılar üçün 80 nəfərdən artıq şəxsin iştirakı ilə 26 təlim keçmişik. Biz təchizatçılar və biznes tərəfdaşlarımızla işləyərkən hər cür rüşvətخورluq və korrupsiya riskləri ilə bağlı qiymətləndirmə aparırıq. Yeri gələndə risklərin azaldılması planı tərtib edir və ya risklərin çox yüksək olduğu qərarına gəldikdə onlarla işləməkdən imtina edirik.

Biz həmçinin müqavilələr yerinə yetirilərkən seçilmiş təchizatçılarımızda monitorinq və təminat işləri aparırıq. Potensial təkmilləşdirmələrə ehtiyac olan sahələr barədə fikirlərimizi təchizatçılarımıza bildirir və öz prosedurlarını gücləndirməyin ən yaxşı yollarını tapmaq üçün onlarla birgə iş aparırıq. 2018-ci ildə 35 təchizatçıda yoxlama keçirmişik.

Biz ən yaxşı təcrübələri bölüşmək və bizim sektorda əhəmiyyət daşıyan məsələlər üzrə əməkdaşlıq imkanları təklif edən bir sıra sənaye birliklərinin üzvüyük. 2018-ci ildə Azərbaycan Etika və Tələblərə Əmələtmə Şəbəkəsini dəstəkləməyə davam etdik və Türkiyənin Etika və Etibar Cəmiyyətinə (TEID) üzv olduq.



Əməyin təhlükəsizliyi

Biz əməliyyatların təhlükəsiz, etibarlı və tələblərə uyğun qaydada davam etdirilməsini diqqət mərkəzində saxlayırıq, əməyin təhlükəsizliyi və əməliyyat risklərinin idarə olunmasını bütün işlərimizdə rəhbər tuturuq.

Biz nə edirik

Əməyin təhlükəsizliyinin idarə edilməsi

18





Hasilat texniki Qərbi Azəri platformasında avadanlığı təftiş edir.

Əməyin təhlükəsizliyinin idarə edilməsi

Təhlükəsiz və sağlam iş mühitinin yaradılması uğurumuzun təməlini təşkil edir. İstər sahələrimizdə işləyən əməkdaşlarımızın, istərsə də əməliyyatlarımızın qonşuluğundakı icmalarda yaşayan insanların təhlükəsizliyini təmin etmək öhdəliyimiz var.


Əməliyyatların idarə edilməsi sistemi

Bizim əməliyyatların idarə edilməsi sistemimiz (ƏİES) əməliyyat fəaliyyətlərimizdə riskləri idarə etməyə və iş icrasını təkmilləşdirməyə kömək etmək üçün hazırlanmış qrup miqyaslı konsepsiyadır. ƏİES sağlamlıq, əməyin təhlükəsizliyi, təhlükəsizlik və ətraf mühit, korporativ məsuliyyət və əməliyyatların etibarlılığı, eləcə də texniki xidmət, podratçılarla


əlaqələr və təşkilatdaxili təlimlər kimi əlaqədar məsələlərə dair BP-nin tələblərini ümumi idarəetmə sistemində birləşdirir. Bu sistem təftiş, yoxlama, sərəfətlərin inkişaf etdirilməsi, biznesin davamlılığı və böhran hallarına qarşı cavab tədbirlərinin planlaşdırılması kimi fəaliyyətlərin əsas risklərini idarə edən qayda və prinsipləri müəyyənləşdirir.

Biz BP-nin prioritetlərini və ya dəyişən kənar tənzimləyici normaları əhatə etmək üçün

İş gününün itirilməsi hadisələrinin tezliyi (işlənmiş hər 200 000 saat üzrə)



Qeydiyyatda alınan xəsarətlərin tezliyi (işlənmiş hər 200 000 saat üzrə)



vaxtaşırı olaraq ƏİES çərçivəsində qrupumuzun tələblərini nəzərdən keçirir və təkmilləşdiririk.

ƏİES-nin tətbiqində hər hansı dəyişiklik – yerli tənzimləyici normalara və ya şərtlərə əməl etmək məqsədilə – idarəetmə prosesinə aid edilir. ƏİES həmçinin bizə əməliyyat fəaliyyətlərimizin keyfiyyətini yaxşılaşdırmaqda da kömək edir. ƏİES ilə əhatə olunan bütün biznes sahələri hər il iş icrasının təkmilləşdirilməsi dövrünü həyata keçirir və ƏİES çərçivəsinin müvafiq tələblərinə riayət olunması ilə bağlı qiymətləndirmə aparır.

Əməyin təhlükəsizliyi üzrə göstəricilər

Əməliyyatların təhlükəsizliyinin təkmilləşdirilməsi

Biz 2018-ci ili texnoloji təhlükəsizliklə bağlı ciddi hadisə olmadan başa vurduq və yalnız iki kiçik miqyaslı texnoloji təhlükəsizlik hadisəsi qeydə alındı. 2018-ci ildə ümumilikdə sağlamlıq, əməyin təhlükəsizliyi, təhlükəsizlik və ətraf mühit ilə bağlı qəza və təhlükəli hallar kimi 10 yüksək potensiallı hadisə baş verdi. Bunlardan altısı dəniz obyektlərində oldu. Hadisələrin hamısı araşdırılıb, təcrübədən çıxarılmış dərslər barədə hesabat hazırlanıb və müvafiq qaydada paylaşılıb.

2018-ci ildə Azərbaycanda əməliyyatlarımızla bağlı risklərin qiymətləndirilməsinin keyfiyyətini

daha da yaxşılaşdırmaq üçün bir layihəyə başladıq. Diqqət yönəldilən sahələr rəhbərlik və cavabdehlik, risklərin qiymətləndirilməsi qruplarının səriştə və qabiliyyətlərinin artırılması, eləcə də risklərin qiymətləndirilməsinin keyfiyyəti ilə bağlı özünütəftiş prosesini əhatə etdi. Şirkət daxilində risklərin qiymətləndirilməsinə kömək məqsədilə təlimat sənədi və yardımçı video hazırladıq.

2018-ci il ərzində risklərə qarşı tədbirlərin vəziyyətinə nəzarət proseduru həyata keçirdik ki, bu, məlumatları təhlil etmək və ciddi qəzaların qarşısının alınması ilə bağlı qərarlar vermək və müdaxilələr etmək üçün sistemli metod yaratdı. Bu nəzarət proseduru nəticəsində təkmilləşdirmə imkanlarını müəyyənledirdik və Azərbaycandakı obyektlərimizdə əməliyyat risklərinin daha da azaldılması üçün tədbirlər planları hazırladıq.

2018-ci ildə Qərbi Çıraq və Mərkəzi Azəri platformalarında məşəl qurğusunun başlığına və gövdəsinə nəzarət etmək üçün pilotsuz uçan aparatın (PUA və ya dronun) sənaye versiyasının istifadəsinə başladıq. Bu texnologiya bizə imkan verdi ki, əlçatmayan konstruksiyaları və detalları təhlükəsizlik kanatlarından və ya dəmirbənd qurğularından istifadə kimi ənənəvi, daha çox zəhmət tələb edən, riskli və bahalı təftiş metodlarına alternativ olaraq daha sürətlə nəzərdən keçirək. Bununla yanaşı, PUA texnologiyası operatorlara ən mühüm əməliyyat

prosesləri barədə daha geniş təsəvvür qazanmaq üçün daha təhlükəsiz və sürətli yol təmin etdi.

2018-ci ildə maqnit cərəyanı və ultrasəs texnologiyasından istifadə edərək 16 quyuda təftiş apardıq. İstifadə etdiyimiz yenilikçi maqnit səyyar defektoskop texnologiyası ilə eyni zamanda istiqamətləndirici boruları həm yoxladıq və təmizlədik, həm də təsirə məruz qalmış sahələri yoxlamaq imkanı qazandıq. Bu texniki üsullar bizə cari hasilat əməliyyatlarına təsir göstərmədən istiqamətləndirici boruların həm daxili, həm də xarici səthlərini təhlükəsiz şəkildə təftiş etməyə şərait yaratdı. Aparılan təftişlərin nəticəsi olaraq obyektlərin uzunmüddətli mexaniki bütövlüyünə əmin olmaq məqsədilə təfərrüatlı təhlil və bərpa işləri aparmaq üçün istiqamətləndirici boruların vəziyyətini dəqiq qiymətləndirə bildik.

2018-ci ildə sürətli heyətdaşıma gəmilərində “Ampelmann” körpü keçidindən işçi heyətinin əsas keçid vasitəsi kimi istifadəni davam etdirdik. 2018-ci ilin sonuna bu gəmilərlə dənizə gedən və dənizdən qayıdan insanların sayı 80 min oldu ki, bunların da 55%-i körpü keçidi vasitəsilə ötürüldü.

2014-2015-ci illərdə “Qırmızı zona” idarəetməsinə tətbiq etməyə başlayandan etibarən hündürlükdən düşən əşyalarla bağlı hadisələrin sayında əhəmiyyətli azalmaya nail



Dənizdəki əməkdaşlarımız işə təhlükəsiz qaydada çatmaq üçün heyətdaşıma gəmisi ilə platformanı birləşdirən “Ampelmann” körpü keçidindən istifadə edirlər.



İşçilər Səngəçal terminalında boru hissələrini izolyasiya edirlər.

olmuşuq. 2017-ci ildə qazma podratçılarının ixtisaslaşmış üçüncü tərəf Əşyaların Düşməsinin Qarşısının Alınması Sxemi (ƏDQAS) üzrə təftişlərinə əsaslanan tədbirlərin tətbiqini 2018-ci ildə davam etdirdik. Bundan əlavə, xidmət təchizatçılarının ölkədəki obyektlərinin müstəqil ƏDQAS təftişini apardıqdan sonra xüsusi tədbirlər planı hazırladıq. Biz həmçinin qazma podratçılarımızdan birinin təşkil etdiyi, BP-nin, digər qazma podratçılarımızın və xidmət təchizatçılarımızın iştirak etdikləri praktik seminarların keçirilməsinə dəstək verdik.

2018-ci ildə əsas təchizatçılarımızla əməyin təhlükəsizliyi sahəsində əməkdaşlığımızı davam etdirdik. Azərbaycan, Gürcüstan və Türkiyədən olan podratçılarla birgə əməyin təhlükəsizliyi üzrə illik forum keçirdik. Forumun məqsədi əməliyyatlarımızda qəzasız mühit yaratmaq səylərimizi davam etdirmək idi ki, belə mühitin

yaradılmasına təcrübədən çıxarılmış dərsləri bölüşməklə və eyni zamanda BP və podratçılarımızın rəhbərliyini vahid komanda şəklində işləmək üçün bir araya gətirməklə nail oluna bilər. Diqqət risklərin idarə olunması prosesinin bir hissəsi kimi insan fəaliyyətini və insan amilini başa düşməyə, bu riskləri öz iş yerimizdə minimallaşdırmağa yönəldildi. Tədbir həm BP, həm də podratçı şirkətlərin yüksək vəzifəli rəhbərlərinin dəyərli töhfələri ilə interaktiv müzakirə formasında keçirildi.

Nəqliyyat vasitələrinin təhlükəsiz idarə edilməsi

2018-ci ildə nəqliyyat vasitələrindən istifadə 2017-ci il ilə müqayisədə 8%-dən artıq azaldı və il ərzində 26 milyon kilometrə yaxın məsafə qət edildi.

Biz yol nəqliyyatında marşrutların optimallaşdırılması, daşıma meyarlarına

uyğunluq, eləcə də nəqliyyat vasitəsinin optimallaşdırılması kimi bir neçə məşğələni başa çatdırdıq.

Biz həmçinin yol nəqliyyatı xidməti təchizatçımızdan nəqliyyat vasitələrinin idarə olunması üzrə əməyin təhlükəsizliyi barədə hesabat verilməsində mühüm irəliləyişə nail olduq. Əməyin təhlükəsizliyi üzrə müşahidələrin sayı üç dəfə artaraq illik 6526-ya çatdı. Bundan əlavə, yol nəqliyyatı üzrə podratçımız öz idarəetmə sisteminin yaradılmasını tamamladı və beynəlxalq ISO 9001, ISO 14001, OHSAS18001 sertifikatları aldı.

2018-ci ildə nəqliyyat vasitələrimizin idarə olunmasının etibarlılığını artırmaq məqsədilə nəqliyyat vasitələrinə profilaktik texniki xidmət proqramı və özünütəftiş üçün "GASPER" sistemindən istifadə etməyə başladıq. İstifadəyə başladıqdan 2018-ci ilin sonunadək maşınlarla xidmət və ya maşınların xarab olması səbəbindən işlərimizdə hər hansı pozulma halı olmayıb.

Audit və yoxlamalar

BP qrupu səviyyəsində audit və yoxlama bizə işçi qüvvəmizin rifahını, ətraf mühiti və yerli icmaları qorumaq üçün əməliyyatlarımızın təhlükəsizliyini və etibarlılığını prioritetləşdirməyə kömək edir. Qrupun audit planının tərkib hissəsi olaraq BP qrupu 2018-ci ildə iki dəfə BP-nin Azərbaycandakı əməliyyatlarının auditini keçirdi. Bu auditlərə böhranın və davamlılığın idarə olunması, qəza hallarında cavab tədbirləri, eləcə də quyularda hadisələr, tərəfdaşlar, tədarükçülər və podratçılar və dənizdə baş verən hadisələr ilə

BP-nin Azərbaycanda əməyin təhlükəsizliyi üzrə göstəriciləri

	2017	2018
Ölüm halları	0	0
İş gününün itirilməsi hadisələrinin tezliyi	0,01	0,01
Qeydiyyatla alınan xəsarətlərin tezliyi	0,09	0,05
İşlənmiş saatlar (milyon)	43,74	26,47
Yol-nəqliyyat qəzalarının ümumi səviyyəsi	1,1	0,8
Qət edilmiş kilometr (milyon)	28,15	25,83

bağlı risk sahələri daxil idi. Nəticədə 2018-ci il ərzində 11 görülməli tədbir qeydə alındı.

BP qrupu həmçinin Qərbi Azəri, Dərinsulu Günəşli, Çıraq, Qərbi Çıraq platformalarında, eləcə də Maersk Eksplorer qazma qurğusunda qurğu auditini keçirdi. Bu auditlər nəticəsində 109 görülməli tədbir qeydə alındı ki, onlardan 93-ü 2018-ci il ərzində yerinə yetirildi.

Mexaniki bütövlüyün idarə edilməsi

2018-ci ildə quru və dəniz obyektlərimizdə təftişlər apardıq. Bura Səngəçal terminalı və ixrac əməliyyatları üzrə avadanlıq və boru kəmərlərinin təzyiq sisteminin 3086 təftişi, qurudakı konstruksiyaların 236-dan artıq təftişi, qurudakı dayaqaların və beton özüllərin 431 təftişi, dəniz konstruksiyalarının 374 təftişi, eləcə də Mərkəzi Azəri və Şahdəniz Alfa platformalarının dayaq bloklarının məsafədən idarə olunan sualtı aparatla təftişləri daxildir. Həmçinin, planlaşdırıldığı kimi, səkkiz platformamızın hamısında korroziyanın idarə edilməsi və konstruksiyaya texniki xidmət proqramlarımızı həyata keçirdik ki, buraya 6917m² göyertənin rənglənməsi və dənizdə 1843 m² boru işləri daxil idi.

Bundan əlavə, Azərbaycanda və Gürcüstanda 984 kilometrden artıq uzunluqda boru kəmərlərinin təftişini tamamladıq, 6950 kilometr katod mühafizəsi araşdırmaları apardıq.

Biz maye axını, qurğunun və infrastrukturun bütövlüyünü, eləcə də ixrac məhsullarının keyfiyyətini təmin etmək üçün regionda 14,5 milyon litrdən artıq kimyəvi maddə işlətdik, dənizə 7,6 milyon litr kimyəvi maddə daşındı və ondan qəza baş vermədən istifadə edildi.

Böhranların idarə edilməsi və fəvqəladə hallarda cavab tədbirləri

Böhran hallarının və davamlılığın idarə olunmasını planlaşdırmağımız fəvqəladə hallara qarşı təsirli tədbirlər görməkdə və əməliyyatlarımızda potensial ciddi fasilələrin qarşısını almaqda bizə kömək edir. BP hər il potensial riskləri müəyyənləşdirir, komandalarımızın cavab tədbirlərinə hazırlığını yoxlamaq üçün müntəzəm təlim məşqləri keçirir.

2018-ci ildə obyektlərimizin fəvqəladə hallara qarşı cavab tədbiri görməyə hazırlığını yoxlamaq üçün müntəzəm təlimlər və məşqlər keçirdik. Bundan əlavə, bütün obyektlərimiz üçün kibertəhlükəyə qarşı təcili tədbirlər planı hazırlandı və biznesə dəstək qruplarımız tərəfindən sınaqdan keçirildi.

Həmçinin Azərbaycanda və Gürcüstandakı neft dağılmalarına qarşı cavab tədbirləri podratçılarımızı – “Briggs Environmental Services Ltd” (BESL) və “National Response Corporation” şirkətlərini cəlb

etməklə transsərhəd təlim məşqi keçirdik. Neft dağılması halları üzrə prosedurların effektiv olmasını və gömrük orqanları ilə müvafiq qaydada yoxlanılmasını təsdiqləmək üçün təlim məşqi zamanı neft dağılmalarına qarşı cavab tədbirləri avadanlıqlarının və qəza halında boru kəmərinin təcili təmir avadanlığının səfərbər edilməsi və Azərbaycan-Gürcüstan sərhədindən keçilməsi prosesi sınaqdan keçirildi.

Biz həmçinin Səngəçal terminalının həm AÇG, həm də yeni istismara verilmiş Şahdəniz 2 sahəsində irimiqyaslı yanğınsöndürmə təlim məşqi keçirdik. Bu tədbir mövcud yanğınsöndürmə avadanlığının imkanlarını yoxlamaq və hadisələrin aradan qaldırılması üçün yanğınsöndürənlərin bilik, bacarıq və təcrübələrini artırmaq üçün nəzərdə tutulmuşdu.

Biz bütün dəniz obyektlərimizdə ilk dəfə olaraq köpük yanğınsöndürmə sisteminin drenjer qurğusunu sınaqdan keçirdik.

Neft dağılmalarına qarşı cavab tədbirləri üzrə podratçımız “BESL” şirkəti ilə neft dağılmalarına qarşı cavab tədbirləri və yanğınsöndürmə üzrə birləşdirilmiş iş həcminə dair yeni müqaviləmiz 2018-ci ilin fevral ayında qüvvəyə mindi ki, bu da bizim texniki imkanlarımızı daha da artırdı.



Qəza-xilasetmə gəmisinin növbətçi heyət üzvü Dərinsulu Günəşli platformasını yoxlayır.




Ətraf mühit

Biz başa düşürük ki, ətraf mühitə təsirlərin idarə olunması neft və qazın məsuliyyətli şəkildə hasil olunması prosesinin mühüm tərkib hissəsidir.

Biz nə edirik

Ətraf mühit üzrə göstəricilər	23
Tullantıların idarə olunması	24
Ətraf mühitin monitorinqi	26



Ətraf mühit üzrə göstəricilər


BP harada iş görürsə, ətraf mühitə təsir göstərməmək, təsirləri minimuma endirmək və azaltmaq yönündə işləyir.

Atmosferə emissiyalar

Atmosferə emissiyalarımız yanacağın daxili yanma mühərriklərində yandırılması, qazın məşəldə yandırılması və havaya buraxılması nəticəsində əmələ gəlir. Həmçinin şəhər elektrik şəbəkəsindən alınan elektrik enerjisinin istifadəsi ilə bağlı dolayı emissiyalar yaranır. 2018-ci ildə havaya 3,7 milyon ton (ümumi) istixana qazı (İXQ) buraxmışıq ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 11% çoxdur. İXQ-nin yaranmasında ən çox Mərkəzi Azəri platformasının (22%), Dərinsulu Günəşli platformasının (17%) və Səngəçal terminalının (17%) və Şahdəniz hissələrinin (müvafiq olaraq 18% və 10%) payı var.

Dərinsulu Günəşli və Qərbi Çıraç platformalarımızda qazın məşəldə yandırılmasının əhəmiyyətli şəkildə azaldılmasına baxmayaraq əməliyyat qurğularımızda məşəldə yandırılan qazın həcmi 2017-ci ildəki 153 min tondan 2018-ci ildə 241,9 min tona yüksəldi ki, bu da əsasən yeni Şahdəniz Bravo platformasında və Səngəçal terminalının Şahdəniz 2 sahəsində məşəldə


Hər obyekt üzrə ümumi qazın məşəldə yandırılması (min ton)



əlavə qazın yandırılması ilə, eləcə də Qərbi Azəri və Şərqi Azəri platformalarında və Səngəçal terminalının AÇG qurğularında məşəldə yandırılan qaz səviyyələrinin nisbətən yüksək olması ilə bağlıdır.


BP iqlim dəyişikliyi aktuallığını başa düşür və bu problemin həllində iştirak etmək üçün çalışır. BP Dünya Bankının "Sıfır Səviyyədə Müntəzəm Məşəldə Yandırma - 2030" təşəbbüsünü imzalayıb, İqlim və Təmiz Hava Koalisiyasının Neft-Qaz Metan Tərəfdaşlığına və hazırda BP qrupunun baş icraçı direktoru Bob Dadlinin rəhbərlik etdiyi Neft-Qaz İqlim Təşəbbüsünə

Xalis İXQ emissiyaları



(2018-ci ildən etibarən əməliyyatlar üzrə normalaşdırılmış İXQ emissiyaları ümumi hasilat rəqəmi əsasında hesablanır)

Ümumi qeyri-istixana qazı emissiyaları (ton)



qoşulub. Biz 2018-ci ildə İXQ emissiyalarının davamlı azaldılması üzrə 95 min tondan artıq göstəriçiyə nail olduq.

BP qrupunun 0,2%-lik hədəfi ilə müqayisədə 2018-ci ildə BP Azərbaycan üçün metan intensivliyi 0,032% olub.

Neft dağılmaları

2018-ci ildə dağılmış neftin həcmi bir bareldən artıq olmaqla, iki neft dağılması halı baş verdi. Dağılmış neftin hamısı lokallaşdırıldı və tam toplandı.

BP Azərbaycanda yenilənmiş ISO 14001 standartına uyğun işlədi

2015-ci ildə Beynəlxalq Standartlaşma Təşkilatı (ISO) özünün ISO 14001 standartını yenilədi və bütün sertifikatlaşmış təşkilatların özlerini ona uyğunlaşdırması üçün 14 sentyabr 2018-ci ili son tarix kimi müəyyənləşdirdi. Yeni ISO 14001:2015 standartı təşkilatın strateji kursu daxilində ətraf mühitin idarə edilməsini gücləndirir, ətraf mühit rəhbərliyinin rolunu artırır, qabaqcıl təcrübələrin tətbiqi üçün daha güclü öhdəlik götürməyi tələb edir və kommunikasiyanın əhəmiyyətini yüksəldir. 2017-ci ildə keçid fəaliyyətlərinə

başlayanda ətraf mühit sistemimizin hər bir tərkib hissəsini yeni standartın tələbləri ilə tutuşdurduq və uyğunluğa nail olmaq üçün 15 görüləcək tədbir müəyyənləşdirdik. Ətraf mühit aspektlərinin müəyyənləşdirilməsi üçün yeni metod tətbiq etdik, əməliyyatlarımızın əhatə dairəsini daha yaxşı müəyyən etmək üçün əsas prosedurlarımızı yenidən yazdıq, yeni maraqlı tərəflər və mümkün kommunikasiya kanalları müəyyənləşdirdik. 2018-ci ilin may ayında bizdə ISO 14001:2015 standartı almaq üçün sertifikatlaşdırma auditi aparıldı və Azərbaycandakı əməliyyatlarımız üç il etibarlı olacaq yeni ISO sertifikatına layiq görüldü. 2018-ci ildə ətraf mühit sahəsində işləyən əməkdaşlarımızı yeni ISO

standartının xüsusiyyətləri ilə tanış etmək, onların daxili audit aparmaq sərişələrini artırmaq məqsədilə onlara iki təlim sessiyası təşkil etdik.



Tullantıların idarə olunması


Biz əməliyyatlarımızda tullantıların əmələ gəlməsini aradan qaldırmaq, onları azaltmaq və təkrar istifadə etmək məqsədilə tullantıların idarə edilməsində bütün layihə dövrünü əhatə edən yanaşma qəbul etmişik.

2018-ci ildə təhlükəsiz tullantıların 66%-nin yenidən istifadə və emal edilməsinə nail olduq; bu, bir il əvvəlki göstəricidən 13% çoxdur. Yenidən emal edilmiş tullantılara ənənəvi olaraq metallar, plastik məhsullar, kağız və karton daxildir. Təhlükəli tullantıların 45%-i təkrar istifadəyə və emala göndərildi ki, bu da əvvəlki ilin göstəricisindən 4% çoxdur. Bunların ən böyük hissəsi neft qarışmış su, sement və yağlar idi.

Qazma şlamları

2018-ci ildə Xəzər dənizində qazma əməliyyatlarımız davam etdi ki, bu da təxminən 50 min ton qazma şlamının (2017-ci il göstəricisindən 50% az) yaranmasına səbəb oldu. BP Azərbaycan şirkəti keçən illə müqayisədə 30% az miqdarda qazma şamlarının yenidən laya vurulmasını davam etdirdi. Çıraq platformasından sintetik tərkibli qazma məhlulunu və şamları uşurla sahilə daşıyaraq onların dənizə atılmasının qarşısını aldıq. Sahilə daşıyan bütün qazma məhlullarının təxminən 36%-i xam neft və su formasında çatdırıldı.

2018-ci ildə qazma şamlarının həcmi (ton)



- 1. Laya vurulmuş 18074,1
- 2. Daşınmış 32444,7
- 3. Utilizasiya edilmiş 694,48




Laboratoriya mütəxəssisi ətraf mühitin monitorinqi fəaliyyətləri çərçivəsində müayinə aparır.

Dənizə atılmasına icazə verilən şamların həcmi 2017-ci ildəki 20409 tonla müqayisədə cəmi 694,5 ton oldu. Buna əsasən onunla nail olundu ki, yalnız Mərkəzi Azəri platformasında quyu gövdəsinin üst hissələri su əsaslı qazma məhlulu ilə qazıldı.

Çirkab suları

Müntəzəm olaraq çirkab sularının təmizlənməsi qurğusunun göstəricilərinin və təmizlənmiş suyun keyfiyyətinin monitorinqini və analizini aparırıq. Yeni Şahdəniz Bravo platformamız 2018-ci ildə əməliyyatlara başladı və biz bütün parametrləri standart tələblərinə cavab verən çirkab sularının təmizlənməsinin monitorinqi üzrə proqram hazırladıq.

İstixana qazı emissiyalarının davamlı azaldılması CO₂e, ümumi (min ton)



Əmələ gəlmiş tullantılar (ton)


	2017	2018
Təhlükəli tullantılar (Lay və çirkab sular istisna olmaqla)	108848	103504
Təhlükəsiz tullantılar	19254	27131

Müsbət nəticələri 2017-ci ildə qeydə alınmış təkmilləşdirilmiş texniki xidmət və monitorinq təcrübələri, 2018-ci ildə də davam etdirildi. Dəniz obyektlərimizdə texniki tələblərə cavab verməyən məişət suyu atqılarının həcmi daha 39% azaldıq. Səngəçal terminalında çirkab sularının təmizlənməsi qurğusu il boyunca standartların tələblərinə uyğun fəaliyyət göstərdi. Həm dəniz, həm də quru obyektlərimizdə ortaya çıxan texniki tələblərə cüzi uyğunsuzluqlar yoluna qoyularaq həll edildi. Əlavə təmizləyici qurğu quraşdırmağı planlaşdıraraq Şahdəniz platformasında nəticələrin müşahidəsini davam etdirdik.

Hasil edilmiş lay suyu

Neft yataqları hər il tədricən təbii şəkildə tükəndiyi üçün neftlə birlikdə çıxan suyun da

Metan intensivliyi 2018, BP Azərbaycan BP-nin xarici hədəfi ilə müqayisədə (%)



Enerji istehlakı

	2017	2018
Yanacaq qazı (min ton)	938,8	1013,5
Dizel (min ton)	81,4	59,6
Elektrik idxalı (megavat saat)	11655	31238

nisbəti artır. Azəri-Çıraq-Günəşli (AÇG) yatağından çıxan lay suyu həm dənizdə, həm də Səngəçal terminalında neftdən ayrılır. 2018-ci ilin mart ayında Şahdəniz (ŞD) yatağından çıxan lay suyunu AÇG qurğularına birləşdirdik. Bu, Səngəçal terminalının lay suyunu təmizləmə qurğusunu müştərək obyektdə çevirdi. 2018-ci ildə ŞD yatağından çıxmış ümumilikdə 7000 ton kiçik həcmdə lay suyu Səngəçal terminalındakı saxlama nohurlarına göndərildi. Bununla belə, 2018-ci ilin aprel ayından terminaldakı nohurlara heç bir lay suyu boşaldılmayıb.

2018-ci ildə AÇG və ŞD yataqlarından 8 milyon tondan artıq lay suyu çıxarıldı və təmizləndi. Neftdən ayrılmış lay suyu neft layında təzyiqin səviyyəsini saxlamaq üçün xüsusi quyular vasitəsilə yenidən laya vurulur.

Biz lay suyunun kollektora vurulması effektivliyini maksimum səviyyədə saxladıq və 2018-ci ildə lay suyunun kollektora vurulması əmsali 2017-ci ildəki 99%-lik göstərici ilə müqayisədə artaraq 99,7% oldu.

2017-ci ilə müqayisədə dənizə lay suyu atqısı yarıya yaxın azaldı ki, bu da əsasən atqı mənbələrinin aradan qaldırılması üçün xüsusi təşkil edilmiş texniki xidmət kampaniyası sayəsində oldu.



Ətraf mühit üzrə mütəxəssislər sahiləni zonada ilkin ekoloji vəziyyətə dair tədqiqat aparırlar.

Səngəçalda çirkab sularının təmizlənməsi qurğusunun modernləşdirilməsi ilə tullantılar səmərəli idarə olunur

Səngəçal terminalının ətraf mühitin idarə olunmasına və istismar əməliyyatlarının bütövlüyünə yanaşması həmişə səmərəli olub. Tullantıların ətraf mühit baxımından təhlükəsiz idarə olunması üçün çirkab sularının yeni axın xəttinin modernləşdirilməsi buna daha bir nümunədir.

Səngəçal terminalı ilə sahiləki magistral yol arasında üçüncü tərəflərə aid Sovet dövründən qalma bir neçə boru kəməri keçir. Bu ərazinin strateji əhəmiyyətini nəzərə alaraq BP SOCAR ilə birlikdə bu boruların mexaniki bütövlüyü ilə bağlı risklərin səviyyəsini qiymətləndirmək üçün onların müntəzəm qaydada təftişini aparır.

Bu kəmərlərin üzərində su yığıldığına görə onların yüksək risk daşıyan bəzi hissələrində təftiş aparılmamışdı. Suyun mövcudluğundan boru kəmərlərində korroziyanın həcmi arta biləcəyi üçün su yığılmasının səbəbini daha yaxşı başa düşmək

məqsədilə Səngəçal terminalındakı çirkab sularının təmizlənməsi qurğusunda analiz layihəsinə başladıq. Təmizləmə qurğusu təmizlənmiş atqıları Xəzər dənizinə axan kanala buraxırdı. Əsas terminal ərazisindən cənubda həmin kanala izolyasiya örtüyü çəkilməyib və o, lazımi formada deyildi. Bunun nəticəsində təmizlənmiş çirkab suyu geniş əraziyə yayılır və bir hissəsi neft və qaz kəmərlərinin keçdiyi torpağa süzülürdü. Bu problemi həll etmək üçün çirkab sularının təmizlənməsi qurğusundan çıxan boru xətti modernləşdirilərək uzadıldı. Bu imkan yaratdı ki, təmizlənmiş çirkab suyu həssas ərazidən süzülmə riski

yaratmadan keçsin.

2018-ci ildə yeni 200 millimetrlik yüksək sıxlığa malik polietilen boru kəmərinin çəkilişini başa çatdırdıq ki, bu da təmizlənmiş çirkab sularının hazırda yeni axıntı yerinə axıdılması deməkdir.

Yeni boru xətti təmizlənmiş suyun təmizləmə qurğusundan atılma ərazisinə nasosla vurulmasına sərf olunan vaxtı azaltmaqla axının effektivliyini artırdı.

Yeni axıntı xətti su axınının Xəzər dənizinə ətraf mühit tələblərinə cavab verən, eroziyanın və daşma risklərinin qarşısının alınmasına kömək edən yolla çatmasına şərait yaradır.



Ətraf mühitin monitoringi

Biz əməliyyat obyektlərimizin yaxınlığında və regiondakı müqavilə ərazilərində 1995-ci ildən bəri ətraf mühitin monitoringini həyata keçiririk.

Biz bunu BP Azərbaycan şirkətinin müqavilə ərazilərindəki fəaliyyətlərinin dəniz, sahil və quru ətraf mühitlərinə potensial təsirlərini müəyyənləşdirmək və başa düşmək üçün edirik.

2018-ci ildə həm dəniz, həm də quru tədqiqatları daxil olmaqla ətraf mühit üzrə 17 monitoring tədqiqatı apardıq.

Dənizdə Çıraq, Mərkəzi Azəri, Şərqi Azəri, Qərbi Çıraq platformaları çevrəsində ətraf mühit üzrə monitoring, eləcə də Şahdəniz Bravo dəniz platformasında quraşdırmadan sonra tədqiqat apardıq. Bundan əlavə, sahil sularında dörd ətraf mühitin monitoringi aparıldı; Abşeron yarımadası ətrafındakı dayazsulu sahəyə (AYDS) aid müqavilə sahəsində ətraf mühitin ilkin vəziyyəti ilə bağlı üç monitoring tədqiqatı, Şahdəniz 2 layihəsi ilə bağlı Səngəçəldə sahilə yaxın ərazidə xəndək qazılmasından sonra bir monitoring tədqiqatı apardıq. Bu tədqiqatlar ərazidə makrobentik və plankton aləminin paylanması və bolluğunun araşdırılmasını, eləcə də lokal ətraf mühitin fiziki və kimyəvi xüsusiyyətlərini əhatə edirdi.

Quruda BP obyektlərinin - Səngəçal terminalı, Qərb İxrac Boru Kəməri və Sərəncədəki təhlükəli tullantıların idarə edilməsi obyekti ətrafında 12 tədqiqat aparıldı. Bu monitoring araşdırmaları atmosferdəki havanın keyfiyyətini, havadakı səsi, bütün obyektlərdə grunt sularının keyfiyyətini, Səngəçəldə səth suyunun keyfiyyətini, Sərəncə ətrafında torpağın sabitliyinin və bitki örtüyünün monitoringini əhatə edirdi. 2018-ci ildə BTC boru kəməri dəhlizi boyunca bioloji bərpa üzrə tədqiqat başa çatdırıldı.




Mütəxəssis Səngəçal terminalı ətrafında torpaq və bitki örtüyü üzrə tədqiqat aparır.



Cəmiyyət

Bizim istehsal etdiyimiz enerji, iqtisadi inkişafa və milyonlarla insanın həyat keyfiyyətini yaxşılaşdırmağa xidmət edir. Məqsədimiz fəaliyyət göstərdiyimiz icmalarda təsirimizin müsbət və davamlı olmasıdır.



Biz nə edirik

Maraqlı tərəflərlə əməkdaşlıq	28
Sahibkarlığın inkişafı	29
İcmalarla işimiz	30
Təhsilə, mədəniyyətə və idmana dəstək	32

Maraqlı tərəflərlə əməkdaşlıq

BP Azərbaycanda müxtəlif
maraqlı tərəflərlə
əməkdaşlıq edir və şirkətə
məsuliyyətli qərarlar
verməkdə kömək edən
əlaqələr qurur.

Biz hasilatın pay bölgüsü, tranzit ərazisinə malik ölkənin hökuməti ilə sazişlərimiz və digər razılaşmalar çərçivəsində qarşılıqlı maraq doğuran məsələlərlə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə işimizi davam etdirdik.

BP qrupunun baş icraçı direktoru Robert Dadli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə il ərzində bir neçə dəfə görüşdü. Prezident Əliyev onu 2018-ci ilin yanvarında İsviçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda qəbul etdi. Onlar həmçinin aprel ayında Xəzər dənizinin Azərbaycan sektorunda Şimal Abşeron hövzəsində D230 blokunun birgə kəşfiyyatı və işlənməsi üçün hasilatın pay bölgüsü haqqında saziş imzalanarkən və 2018-ci ilin iyun ayında

Türkiyədə, Əskişəhərdə Trans-Anadolu Boru Kəmərinin açılışı mərasimində görüşüblər. Prezident İlham Əliyev həmçinin 2018-ci il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminə ev sahibliyi edib.

Azərbaycan hökuməti ilə əməkdaşlığın bir hissəsi olaraq BP-nin Azərbaycan Gürcüstan Türkiyə regionu üzrə prezidenti Qəri Counz Şahdəniz Mərhələ 2 və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) və yeni geoloji kəşfiyyat layihələri kimi cari əməliyyatlar və layihələr barədə son məlumatları təqdim etmək üçün hökumət rəsmiləri ilə müntəzəm şəkildə görüşüb.

Fevral ayında Qəri Counz və onun rəhbərlik etdiyi qrupun üzvləri Prezident İlham Əliyevin iştirakı ilə keçirilmiş "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısında iştirak etdi.

May ayında isə Qəri Counz Bakıda 25-ci Xəzər Neft-Qaz Sərgisində BP-nin pavilyonunda Prezident İlham Əliyevi qarşıladı.

Oktyabr ayında BP-nin Rusiya və Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri iqtisadiyyatı üzrə rəhbəri Vladimir Drebensov BP-nin "2018-ci il üzrə dünyada enerjinin statistik icmalı" və "Enerji perspektivlərinə baxış – 2040" hesabatını təqdim etmək üçün Bakıda səfərdə oldu. Bu hesabat əsas nazirliklər, səfirliklər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və jurnalistlər də daxil olmaqla müxtəlif dairələrə təqdim edildi.

2018-ci ilin dekabr ayında BP və Azərbaycan Respublikasının Energetika Nazirliyi

Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi üçün birlikdə potensial imkanları araşdırmaq məqsədilə anlaşma memorandumu imzalandılar.

2018-ci ildə bir çox ölkələrdən müxtəlif sahələri təmsil edən 400-dən artıq siyasətçi və jurnalistlər, tərəfdaşımız olan şirkətlərin qonaqları, eləcə də maliyyə, təhsil və digər təşkilatların nümayəndələri üçün Səngəçal terminalına 28 səfər təşkil etdik.

2018-ci il ərzində Azərbaycanda gördüyümüz işlərə kütləvi informasiya vasitələrinin böyük maraq göstərdiyinin şahidi olduq, yerli və xarici jurnalistlər üçün brifinqlər və müsahibələr təşkil etdik. Aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri BP-nin təşkil etdiyi bütün şirkətxarici tədbirlərə dəvət olundular. Biz həmçinin beynəlxalq media nümayəndələrinin sahələrimizə səfərlərini təşkil etdik. Media mənsublarının suallarına cavab vermək üçün 24 saat fəaliyyət göstərən xəttimiz açıq oldu.

Gəlirlərin şəffaflığı

Neft və qaz fəaliyyətlərindən hökumətlərin əldə etdikləri gəlirlərin axını ilə bağlı şəffaflığa dəstək veririk. BP 2017-ci ildə Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılmış Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyaya (HSSK) qoşuldu. HSSK Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) kimi gəlirlərin şəffaflığı barədə eyni prinsiplərlə hesabat verir və hökumət, mədən sənayesi şirkətləri və vətəndaş cəmiyyətinin təmsilçilərini özündə birləşdirir. BP 2017-ci il üzrə HSSK hesabatını 2018-ci ilin yayında komissiyaya təqdim etdi. Hesabatın tam mətni ilə buradan tanış ola bilərsiniz: bp.com/caspian.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25-ci Xəzər Neft və Qaz Sərgisində Şahdəniz Bravo platformasındakı BP heyəti ilə canlı bağlantı vasitəsilə söhbət edir.

Sahibkarlığın inkişafı

Biz Azərbaycanın biznes sektorunda lazımlı bacarıqların inkişafını dəstəkləyərək Xəzər regionu üçün davamlı yerli təchizat sisteminin yaradılmasına kömək edirik.

Biz 2018-ci ildə Azərbaycanda 302 yerli şirkətlə işlədik ki, bunların 249-u kiçik və orta müəssisələr, fiziki şəxslərdir. 2018-ci ildə Azərbaycandakı birgə əməliyyatlarımıza və layihələrimizə ümumilikdə 3,4 milyard dollara yaxın vəsait xərclədik. Bu məbləğin əvvəlki illərdən bir qədər az olması, əsasən,


Şahdəniz 2 layihəsi üçün iri tədarük işlərinin başa çatdırılması ilə əlaqədardır. Azərbaycan daxili yerli şirkətlərlə birbaşa xərclərimiz təxminən 926 milyon dollar oldu.

Biz həmçinin müəyyən etdik ki, şirkətin resurslarından, üçüncü tərəflərin təcrübəsindən, eləcə də hökumətlə əməkdaşlıqdan faydalanmaqla yerli resurslardan istifadəyə dair kompleks yanaşma ilə daha davamlı dəyər yarada bilirik. Beləliklə, 2018-ci ildə BP-SOCAR Milli Resurslardan İstifadə Forumu kimi tədbirlər vasitəsilə yerli resurslardan istifadə planlarının icrasının genişləndirilməsi üçün SOCAR-la birlikdə Milli Resurslardan İstifadə üzrə İşçi Qrup yaratdıq.

Sahibkarlığın inkişafı proqramı

2007-ci ildə başladığımız "Sahibkarlığın inkişafı proqramı" (SİP) güclü biznes potensialına malik yerli şirkətlərin beynəlxalq standartlara cavab verə bilmələrinə və bazarda rəqabət etmək qabiliyyətlərini artırmağa dəstək göstərir. Uzunmüddətli perspektivdə SİP regionda sənayeyə məhsul və xidmətlər təchiz edə biləcək yerli şirkətlərin sayını artırmaq və bununla da yerli

BP-nin yerli şirkətlərə xərcləri 2014-2018 (\$ milyon)



iqtisadiyyatın inkişafına töhfə vermək üçün nəzərdə tutulub.

2018-ci ildə bu proqramı 41 şirkət başa çatdırdı və bununla da proqramı bitirmiş şirkətlərin sayı 259-a çatdı.

Yerli təchizatçıların təşviqi üçün yeni tədarük sistemi

Daha çox sayda yerli şirkətləri BP-nin Azərbaycandakı işləri üçün tenderlərə necə cəlb etmək üzərində işimizi davam etdiririk. 2018-ci ildə bu sahədəki qabaqcıl təcrübələri başa düşmək üçün BP-nin digər regionları, iri neft əməliyyat şirkətləri və dövlət şirkətləri ilə müqayisələndirmə sessiyaları keçirdik və öz tədarük qruplarımız ilə tələbləri müzakirə etdik. Bu yanaşma bizə ictimaiyyət üçün əlçatan resurslar vasitəsilə tender barədə məlumatları və şərtləri vaxtında təmin edən tenderlərin elan edilməsi sistemini yaratmağa kömək etdi. Bu həm də bizə ölkənin yeni qanunvericiliyinə əməl etməyə kömək edir. Bu sistem yerli resurslardan istifadə nisbətinin artırılmasında bütün dünyada rast gəlinən əsas maneələrdən birinin – imkanlar və bu imkanları necə əldə etmək barədə yerli şirkətlər arasında məlumat çatışmazlığının azaldılması üçün yaradılıb. Bu, bir tərəfdən potensial namizədlərin təklif olunan iş həcmi üçün öz hazırlıqlarını qiymətləndirməyə və özlərini

tenderə hazırlamalarına şərait yaradır. Digər tərəfdən BP-yə yerli bazarın işə marağını qiymətləndirməyə və potensial tədarükçüləri bu prosesdə əvvəlcədən müəyyənəlməyə imkan verir. Biz tender elanı sistemini, sahibkarlığın inkişafı proqramının

tərkib hissəsi kimi hazırladığımız yerli təchizatçıların portalından istifadə əsasında tərtib etmişik. 2018-ci ilin sonuna qədər bu portalda 2500-dən artıq yerli təchizatçı qeydiyyatda alınmışdı. Portal ölkədəki yerli təchizatçıların ən böyük və bütöv məlumat bazalarından biridir.



İcmalarla işimiz

Biz əməliyyatlarımızın ətrafındakı icmalarla açıq dialoqa və icmadakı çətinlikləri aradan qaldırmaq üçün birgə işə əsaslanan qarşılıqlı faydalı əlaqələr qurmağa çalışırıq.

İcmalarla əlaqələrin saxlanması

BP müntəzəm şəkildə Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) marşrutu boyunca yerləşən icmalara öz planları barədə məlumat verir və onları narahat edən məsələləri öyrənir. Bunun üçün biz, icma görüşlərindən və maarifləndirici vəsaitlərin paylanmasıdan tutmuş rəsmi yazışma və icma üzvləri tərəfindən qaldırılmış sual və ya şikayətlərə baxılmasına qədər bir çox formalardan istifadə edirik.

İcmalarla əlaqələrə məsul əməkdaşlarımız ictimaiyyətlə məsləhətləşmələr aparır və icmalarla əlaqədar şikayət və təkliflərə baxırlar.

2018-ci il ərzində təxminən 3000 xarici maraqlı tərəf təmsilçisinin iştirakı ilə qruplarla və fərdi qaydada ümumilikdə 750-dən çox məsləhətləşmə görüşü keçirdik.

İcmalardan və digər maraqlı tərəflərdən aldığımız 436 müraciət əsasən boru kəməri dəhlizində həyata keçirilməli olan infrastruktur işlərinə icazələrlə bağlı idi. 2018-ci ilin sonuna qədər biz bu müraciətlərdən təxminən 400-nə cavab vermişdik.

Şikayətlərin idarə olunması

Biz inanırıq ki, açıq dialoq uzunmüddətli, güclü, qarşılıqlı fayda verən işgüzar münasibətlərin qurulmasına kömək edir və bütün tərəflərə narahatlıq doğuran hər hansı məsələni konstruktiv şəkildə həll etməyə imkan yaradır.

Boru kəmərləri marşrutu boyunca yerləşən icmalar üçün şikayətlərlə bağlı məsələlərin həlli mexanizmi 2007-ci ildən fəaliyyət göstərir və bütün şikayətlərə bu rəsmi mexanizm əsasında baxılır. 2018-ci il ərzində BTC/CQBK ilə bağlı 7 şikayət daxil oldu ki, ilin sonunadək bunların hamısına cavab verildi.

Bundan əlavə, biz il ərzində qrup halında və fərdi şəkildə keçirilən məsləhətləşmə görüşləri zamanı icmalar tərəfindən qaldırılmış sualları və məsələləri müzakirə etdik və onların həllinə nail olduq.

2018-ci ildə Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi boru kəmərinin podratçısı "Saipem-Azfen" Birgə Müəssisəsi (SABM) tərəfindən əlaqələndirilməklə 424 kilometrlik boru kəməri marşrutu boyunca yerləşən icmalar ilə müntəzəm əlaqələrini davam etdirdi. İl ərzində ictimaiyyəti narahat edən bütün məsələləri başa düşmək və onlara cavab verməyə kömək etmək məqsədilə icmaların şikayətinə baxılması mexanizminin tətbiqini davam etdirdik. BP-ni və tikinti podratçımızı təmsil edən icmalarla əlaqələrə məsul əməkdaşlar qrupumuz icmalardan gələn bütün şikayət və təklifləri

qeydiyyatla aldı, qəbul etdi və cavablandırdı. Biz icmalardan gələn şikayətləri yeddi gün ərzində qeydiyyatla almağa və onlara 30 gün müddətində baxmağa çalışırıq. 2018-ci il ərzində CQBKG layihəsi ilə bağlı 47 şikayət daxil oldu ki, ilin sonunadək bunların hamısına cavab verildi.

2018-ci ildə şikayətləri araşdırmaq və onlara cavab verməklə biz müəyyən edilmiş müvafiq proses üzrə layihəyə aid torpaq sahələrinin 3 nəfər həqiqi istifadəçisini (faktiki torpaq istifadəçilərini) müəyyənləşdirdik və onlara kompensasiya ödədik.

2018-ci ildə Abşeron, Ağsu, Kürdəmir, Yevlax, Ucar, Hacıqabul, Ağdaş, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarının ictimaiyyəti arasında icmaların məlumatlandırılmasına həsr olunmuş 74 görüş keçirildi. Yığıncaqların mövzularına icma təhlükəsizliyi, demobilizasiya prosesi, eləcə də layihə barədə ümumi yeniliklər daxil idi.

CQBKG layihəsi məktəb təhlükəsizliyi proqramının bir hissəsi olaraq 3555 şagirdin və 164 müəllimin iştirakı ilə 134 məktəb təhlükəsizlik yığıncağı keçirdi.

Torpaq sahələri üzərində hüquqların əldə edilməsi

2018-ci ildə CQBKG layihəsi üçün əvvəllər hüquqları əldə edilmiş torpaq sahələrinin bərpə edilərək torpaq mülkiyyətçilərinə və istifadəçilərinə qaytarılması prosesi davam etdi və bu proses 2019-cu ilin əvvəlində başa çatdı.

İnkişaf təşəbbüsləri

Azərbaycandakı əməliyyatlarımızın bir hissəsi olaraq biz müxtəlif icma inkişaf təşəbbüslərini, o cümlədən yerlərdə təhsilin yaxşılaşdırılması, bazarıq və sərişlərin yaradılması üçün hazırlanmış layihələri dəstəkləyir, eləcə də yerlərdəki sahibkarlığın inkişafı üçün tələb olunan təlim və maliyyə təmin edirik. 2018-ci ildə təxminən 5000 nəfər bizim davamlı inkişaf təşəbbüslərimizdən faydalanıb.

Sağlamlıq üzrə maarifləndirmə sessiyaları

2018-ci ildə boru kəməri marşrutu boyunca yerləşən Hacıqabul, Kürdəmir, Ağdaş, Ucar, Yevlax, Samux, Goranboy, Şəmkir, Tovuz və Ağstafa rayonlarında və iki şəhərdə - Sumqayıtda və Gəncədə ilkin tibbi yardım həkimləri və tibb bacıları üçün vərəm xəstəliyinin müəyyənləşdirilməsi, profilaktikası və müalicəsi üzrə 37 təlim sessiyası təşkil etdik. Ümumilikdə, 863 səhiyyə mütəxəssisi keçirdiyimiz sessiyalardan faydalanıb. Təlim sessiyaları Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənib və elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun mütəxəssisləri tərəfindən keçirilib.

"Erkən müdaxilə" xidmətlərinin yaradılması

2018-ci ilin sentyabr ayında boru kəməri marşrutu boyunca və marşrutdan kənarda yerləşən 13 rayonda – Hacıqabul, Kürdəmir, Ağdaş, Ucar, Yevlax, Samux, Goranboy, Şəmkir, Tovuz, Ağstafa, Ağsu, Qobustan və Şirvan rayonlarında həyata keçirdiyimiz "Erkən müdaxilə" xidmətləri layihəsinin ikinci mərhələsinə başa çatdırdıq.

İkinci mərhələ ərzində layihə uşaqlarda əlilliyin və inkişafdan geri qalma hallarının müəyyənləşdirilməsi, eləcə də müvafiq köməyin göstərilməsi üçün xidmətlər təmin edib. Layihəyə həmçinin erkən müdaxilə mərkəzlərinin və inklüziv məktəbəqədər təhsil sistemlərinin yaradılması, erkən müdaxilə mütəxəssislərinə təlim keçilməsi və valideynlərin öz uşaqlarının inkişafında fəal iştirak etməsinə şərait yaradılması daxildir. 2018-ci ildə göstərilmiş xidmətlərdən 541 valideyn və 1028 uşaq faydalanıb.

Əldə edilmiş nailiyyətlərə əsaslanaraq layihənin 12 ay davam edəcək üçüncü mərhələsinə başlamışıq ki, bu mərhələdə üç yeni rayonda məktəbəqədər təhsil verilməsi əhatə edən əlavə xidmətlər göstəriləcək. 2018-ci ildə üçüncü mərhələnin tətbiqindən 431 uşaq faydalandı.

İcmalar üçün ingilis dili

2016-cı ildə həyata keçirilməyə başlayan layihənin məqsədi boru kəməri marşrutu boyunca yerləşən Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarındakı icmalarda ingilis dilinin tədrisinin keyfiyyətini artırmaqla dil sərişlərinin genişləndirilməsidir. Qazananlara əsaslanaraq layihə iki dəfə uzadılıb. İkinci mərhələdə boru kəməri marşrutu boyunca yerləşən 11 kənd rayonundan 165 müəllim və 480 icma üzvü üçün təlim keçilib.

2018-ci ilin dekabr ayında əvvəlki mərhələlərdə iştirak etmiş 22 nəfər ingilis dili müəlliminə, eləcə də 11 rayondan (Ağstafa, Samux, Şəmkir, Goranboy, Tovuz, Kürdəmir, Hacıqabul, Qaradağ, Yevlax, Ucar, Ağdaş) 330 icma üzvünə əlavə təlimlərin keçirilməsi üçün layihənin üçüncü mərhələsinə başlandıq.

"Şirin qızıl" layihəsi

2017-ci ilin dekabr ayında üç il müddətinə uzadılmış bu layihə çərçivəsində 2018-ci ildə 297



"Şirin qızıl" layihəimizin məqsədi seçilmiş icma üzvlərinin rəqabətə davamlı balçılıq təsərrüfatı yaratmasına yardım etməkdir.

icma nümayəndəsinə arıçılıq, bal arısı xəstəliklərinin idarə olunması, balın çəkilməsi və qışa hazırlıq, balın satışı və marketinqi üzrə təlim keçirildi. Bundan əlavə, onların 200 nəfəri arı şanı, bal arısı kötüyü, eləcə də arıçılıq üçün zəruri olan alət və avadanlıqla təmin olundu. Layihə çərçivəsində biz həmçinin arıların şirə çəkməsi üçün ağaclar əkməklə balın keyfiyyətinin artırılmasına sərmayə qoymağa davam etdik. Ağac növləri və onların əkiləcəyi ərazilər aidiyyəti olan orqanlar, həmçinin mütəxəssislərlə məsləhətləşərək müəyyən edildi.

Kənd təsərrüfatı üzrə peşə təhsili

2018-ci ildə biz sentyabr ayında başa çatmış "Kənd təsərrüfatı üzrə peşə təhsili: yeni ixtisasların yaradılması" layihəsinin ikinci mərhələsini dəstəklədik. Layihə kənd təsərrüfatı peşə və ixtisasları üzrə müasir tədris materialları, dərs vəsaitləri və təlim metodologiyası hazırlayıb. Birinci mərhələdəki 12 moduldan (üçü bağçılıq, beşi bitkiçilik və dördü kənd təsərrüfatı texnikası/aqroxidmətləri) əlavə, layihənin ikinci mərhələsində tərəvəzçilik və meyvəçilik üzrə daha yeddi modul üçün dərslər, tədris materialları və təlim metodologiyası hazırlanıb.

Layihə çərçivəsində həmçinin Qəbələ, İsmayilli və Qaxda yerləşən peşə məktəblərinin tələbələri, müəllimləri və təlimçiləri üçün dərslərin müəllifləri tərəfindən doqquz master-klas, habelə bir qrup kənd təsərrüfatı mütəxəssisinə və peşə məktəbi müəlliminə potensialın yaradılması və yeni modul üsuluna əsaslanan metodologiya barədə dərslər keçilib.

"Fırvan" layihəsi

2017-ci ildə həyata keçirməyə başladığımız "Fırvan" layihəsinin məqsədi üç hədəf rayonun (Samux, Yevlax və Ucar) 10 kəndində 10 sahibkar qrupuna səriştələrin yaradılması, avadanlıqlarla yardım edərək onların təsərrüfat məhsuldarlığını və ümumi gəlirlərinin artırılmasına dəstək vermək idi. Layihə 2018-ci ilin avqust ayında başa çatıb. Üç rayondan 100 nəfər sahibkarın hamısı üçün istixana, arıçılıq, heyvələk yetişdirmə, müqayisəli yemləmə və heyvandarlıq sahəsində təlim keçilib.

Yaşıl Səngəçəl

Bu yeni ətraf mühit layihəsidir və 2018-ci ildə həyata keçirilməyə başlayıb. Layihənin məqsədi qonşuluqdakı icmalarda ətraf mühit şəraitinin yaxşılaşdırılmasına kömək etməkdir. Layihə çərçivəsində yaşayış sahələrinin birində



Yerli icmalara yaxşılaşdırılmış infraqurtdan istifadə imkanı verən layihələrə dəstək göstəririk.

təmizləmə və abadlaşma işləri aparmaqla yaşıl həyətın salınması planlaşdırılır.

2018-ci ildə layihə üzrə işlərə suvarma sisteminin tamamlanması, əkilməli olan ağac növlərinin seçilməsi, torpağın əkin üçün və gəzinti yollarının salınması üçün hazırlanması daxil idi.

Sosial infraqurtdur

2018-ci ildə boru kəmərləri boyunca yerləşən müxtəlif icmalarda sosial infraqurtdur layihələrini həyata keçirməkdə davam etdik. Bu layihələr aşağıdakılardır:

- Şəmkir, Tovuz və Bakının Qaradağ rayonlarında üç uşaq bağçası binasının bərpası və təmiri
- Şəmkir və Tovuz rayonlarında iki uşaq bağçası üçün mebelin alınması və quraşdırılması.

Biznes fəaliyyəti və insan haqları

Biz Beynəlxalq İnsan Hüquqları Bəyannaməsində və Beynəlxalq Əmək Təşkilatının İşdə Təməl Prinsiplərə və Hüquqlara dair Bəyannaməsində müəyyən edilmiş beynəlxalq miqyasda qəbul edilən insan haqlarına hörmətlə yanaşıırıq. Buraya işçi qüvvəmizin və fəaliyyətlərimizin təsirinə məruz qalan icmalarda yaşayan insanların hüquqları daxildir.

Biz öhdəliklərimizi insan haqları üzrə siyasətimizdə və davranış kodeksimizdə müəyyənləşdirmişik. Əməliyyatları İdarəetmə Sistemimiz (ƏİES)

işçilərin və icma üzvlərinin hüquqlarına hörmət edən qaydaları ehtiva edir. İnsan hüquqları prinsipləri artıq BP-nin bir çox mövcud daxili qaydalarının, xüsusilə də davranış kodeksimiz və dəyərlərimizin, habelə əməliyyatlarla bağlı bir çox tələblərin əsasını təşkil edir.

Təhlükəsizlik və İnsan Haqları haqqında Könüllülük Prinsipləri

Obyektlərimizi və əməliyyatlarımızı mühafizə edən dövlət və özəl təhlükəsizlik xidmətləri özlərinin gündəlik vəzifələrini yerinə yetirərkən bu prinsiplərin müvafiq müddəalarına əməl etmələrinə əmin olmaq üçün Təhlükəsizlik və İnsan Haqları haqqında Könüllülük Prinsiplərinə (TİHKP) əməl etmək əsas məqsədlərdən biri olaraq qalır.

2018-ci il boyunca özəl təhlükəsizlik xidməti tərəfdaşımız öz işçi heyətinin inkişafı sahəsində irəliləyişə nail oldu. Onlar BP-nin ofislərində və iş sahələrində çalışan 21 işçiyə TİHKP üzrə təlim keçdilər.

Əməliyyatlarımızın mühafizəsində dövlət tərəfdaşımız, 76 təlimçi əməkdaşı olan İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi (İNBKTI) öz işçi heyətinə TİHKP üzrə təlim keçməyə davam etdi. 2018-ci ildə işə yeni götürülmüş 45 işçi və əvvəldən çalışan 370 nəfər əməkdaş TİHKP ilə bağlı məlumatları ehtiva edən peşəkar kursları başa çatdırdılar və biliklərini yenilədilər.

BP-nin idarə etdiyi ixrac boru kəmərlərinə və aidiyyəti infraqurtdura nəzarət edən 86 atlı patruldan 31-i İNBKTI-nin, 55-i isə yerli icmaların nümayəndələri idi.

2009-cu ildən BP tərəfindən Azərbaycandakı boru kəmərləri boyunca fəvqəladə hallarda əlaqə saxlanılması üçün yaradılmış "114" qaynar xətti işlək vəziyyətdədir. Bu xətt hər hansı hadisə və narahatlıq doğuran məsələ ilə bağlı olaraq BP-nin təhlükəsizlik xidməti ilə birgə araşdırma aparmaq üçün birbaşa İNBKTI-ni məlumatlandırmağa imkan verir. "114" proseduruna dövlət təhlükəsizlik xidməti təminatçısı ilə birgə protokol əsasında nəzarət edilir. 2018-ci ildə "114" nömrəsinə TİHKP ilə bağlı hər hansı hadisənin baş verməsinə dair heç bir məlumat daxil olmayıb.



Biz yerli icmalarla yaxından işləyərək onların dolanışığı üçün vasitələrinin yaxşılaşdırılmasına yardım edirik.

Təhsilin, mədəniyyətin və idmanın dəstəklənməsi

İcma inkişafı təşəbbüslərimizdən əlavə, təhsil və sənətlərin yaradılması, mədəniyyət və idmana yönəldilmiş proqramları dəstəkləyirik.

Təhsil təşəbbüsləri

Geniş çeşidli müxtəlif təhsil təşəbbüslərində iştirakımızda məqsəd Azərbaycanda neft-qaz sənayesinə dəstək verə biləcək yerli potensialın genişləndirilməsidir.

“Gələcəyini qur” layihəsi

Azərbaycanlı ailələrdən olan 11-ci sinif şagirdlərinin universitetə hazırlığına yardım

etmək üçün 2016-cı ilin sentyabr ayında bu layihəni həyata keçirməyə başladıq. Layihə fəaliyyətləri iki hissədən ibarətdir: elmi biliklərin verilməsi və sosial inteqrasiya.

Layihənin ikinci mərhələsini 2018-ci ilin noyabrında başa çatdırmışdıq. Beş nəfər əliliyi olan şagird də daxil olmaqla 93 gəncdən 85 nəfəri yerli universitetlərə qəbul olunub.

İndiyə qədər layihənin iki mərhələsi uğurla başa çatıb, iştirakçıların 91%-i yerli universitetlərə qəbul olunub. Bu nailiyyətlərə əsaslanaraq layihə üçüncü mərhələyə daxil olub.

Orta məktəblərdə informatika fənninin tədrisinin təkmilləşdirilməsi

Bu layihəni orta məktəblərin yuxarı sinif şagirdlərinə informatika bilikləri və bacarıqları aşılamaq məqsədilə 2017-ci ilin dekabr ayında həyata keçirməyə başlamışdıq. Layihə çərçivəsində Təhsil Nazirliyi ilə əməkdaşlıqda informatika təmayüllü orta məktəblər üçün yeni kurikulum və əlavə dərs və tədris vəsaitləri hazırlanıb. Pilot mərhələ kimi Bakıdan seçilmiş 25 orta məktəbin 50 müəllimi yeni kurikulumu sınaqdan keçiriblər. Məktəblərin və müəllimlərin seçilməsi prosesi, eləcə də seçilmiş müəllimlərin ilkin qiymətləndirilməsi 2018-ci ildə başa çatıb. Pilot mərhələdə iştirak edən 50 müəllimə ingilis dili və informatika üzrə təlimlər də keçilib.



Beynəlxalq iqtisadi biliklərin Azərbaycana gətirilməsi

BP 2018-ci ildə iqtisadiyyat üzrə üç beynəlxalq kitabın Azərbaycan dilində nəşrinə dəstək göstərib.

Bu layihə beynəlxalq iqtisadi nəzəriyyə və siyasət, makroiqtisadiyyat və mikroiqtisadiyyat haqqında dünyada geniş



“Gələcəyini qur” layihəsinin iştirakçıları proqramdan uğurla məzun olmalarını qeyd edirlər.

yayılmış üç kitabdan birbaşa istifadə imkanı yaratdı. Bu kitablar universitetlərin iqtisadiyyat fakültələrindəki tələbələrin və müəllimlərin, habelə iqtisadi nəzəriyyələr, siyasətlər və inkişaf üzrə ixtisaslaşan daha geniş auditoriyanın istifadə etməsi məqsədilə Azərbaycan dilinə ilk dəfə tərcümə edilib.

Layihənin məqsədi Azərbaycan universitetlərində təhsilin keyfiyyətini artırmaq və iqtisadiyyat fənninin tədrisini modernləşdirməkdir.

Mühəndislər üçün biznes təhsili

2018-ci ildə Bakı Ali Neft Məktəbində yerli mühəndislərin universitet təhsilindən biznes karyerasına rahat keçməsinə yardım edən innovativ təhsil layihəsini həyata keçirməyə başladıq. Proqram mühəndislik ixtisası üzrə təhsil alan gələcək məzunların biznes mühitinə daha effektiv integrasiya olunması üçün şərait yaradacaq.

Kursun tədris planı təqdimat, danışıqların aparılması və ünsiyyət bacarıqları, layihələrin idarə edilməsi, liderlik, risklərin idarə olunması və büdcəyə nəzarət kimi səkkiz əsas moduldan ibarətdir. Tələbələrə mürəkkəb biznes problemlərinin təhlili və qərarların qəbul edilməsində sistemli yanaşma bacarıqlarını inkişaf etdirməyə imkan yaradılmışdır.

Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması

2017-ci ildə fəaliyyətə başlamış bu layihənin məqsədi əlilliyi olan şəxslərə ixtisaslaşmış və ya yarım-ixtisaslaşmış işçi qüvvəsi kimi məşğulluq imkanları yaratmaqdır. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Mərkəzləri ilə əməkdaşlıq edir.

2018-ci ildə layihə seçilmiş 86 iştirakçının təlimlər və digər xüsusi fəaliyyətlər vasitəsilə bacarıq və səriştələrini inkişaf etdirməyə, eləcə də iştirakçılarda özünə inamı artırmaq üçün psixoloji məsləhətlər verilməsinə dəstək göstərib.

Azərbaycan Biznes Keys müsabiqəsi

BP universitet tələbələri üçün Azərbaycan Biznes Keys müsabiqəsini dəstəkləyir. Müsabiqədə komandalar maliyyə və marketingdən tutmuş mühasibat və menecmentə qədər sahələri əhatə edən biznes fənləri üzrə biliklərindən istifadə edərək real həyatdan götürülmüş biznes məsələlərini həll etməyə çalışırlar. Onlar öz həll yollarını Azərbaycandakı iri biznes təmsilçilərindən ibarət münisflər heyətinə təqdim edirlər.

2018-ci ildə müsabiqədə iştirak etmək üçün 60 komanda müraciət etmişdi və nəticədə altı universitetdən 26 komanda iştirak etdi. 26 komandanın 16-sı yarımfinala keçmək şansı qazandı və dörd komanda finala çıxdı. Tələbələr biznes keys təhlili və strategiya hazırlamaq barədə beş həftəlik təlim və dörd həftəlik hazırlıq sessiyaları keçdilər. Maddi dəstəyimizə əlavə olaraq, əməkdaşlarımız müsabiqəyə təlimçi, məşqçi və münisf kimi öz töhfələrini verdilər.



BP-nin əməkdaşları əlilliyi olan şəxslər üçün keçirilmiş əmək yarmarkasının iştirakçıları ilə söhbət edirlər.

ADNSU-DAAD Yay məktəbi

2018-ci ilin avqust ayında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkil etdiyi "ADNSU-DAAD Yay məktəbi 2018"-in tələbələrini qəbul etdik.

20-dən artıq gənc BP Azərbaycan şirkətinin rəhbərliyi ilə görüşdü, Azərbaycanda neft və qaz sənayesi və BP-nin fəaliyyəti barədə təqdimatları dinlədi və Səngəçal terminalına səfər etdi.

Azərbaycanda miqrasiyanın səmərəli idarə edilməsinin yaradılmasına dəstək

2018-ci ildə miqrasiyanın səmərəli idarə edilməsi layihəsinə dəstək göstərmək üçün Beynəlxalq Miqrasiya Təşkilatı (BMQT) ilə əməkdaşlıq etdik. Layihədə bacarıq və biliklərin artırılması və texniki dəstək vasitəsilə miqrasiya strategiyalarının, siyasətinin və qanunvericiliyinin səmərəli şəkildə həyata keçirilməsi məqsədilə qabaqcıl beynəlxalq təcrübələrin ölkəyə gətirilməsi nəzərdə tutulmuşdur. Layihədən viza məsələləri ilə məşğul olan dövlət idarələri yararlandı.

Layihə çərçivəsində əldə edilmiş nəticələrə aşağıdakılar daxildir:

- İlk elektron xidmətin açılması;
- Xarici İşlər Nazirliyi üçün Konsulluq İstinad Kitabçasının hazırlanması;
- Konsulluq işçilərinə səriştələr aşıllayan təlimlərin keçilməsi;
- Dövlət Miqrasiya Xidməti əməkdaşları üçün ingilis dili laboratoriyası yaradılması və onlara ingilis dili təlimlərinin keçilməsi.

İİTKM elektron monitorinq və qiymətləndirmə infrastrukturunun modernləşdirilməsi

Bu layihənin məqsədi yerli şirkətə texniki yardım göstərməkdir. Layihə qabaqcıl proqram təminatının hazırlanması vasitəsilə

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) elektron monitorinq və qiymətləndirmə infrastrukturunun modernləşdirilməsinə dəstək verir. Yeni proqram təminatı Azərbaycanda sosial və iqtisadi inkişaf üçün Strateji Yol Xəritələri çərçivəsində hökumət tərəfindən həyata keçirilən tədbirlərin monitorinqi və qiymətləndirilməsi üçün istifadə ediləcək. Bu proqram təminatı İİTKM-nin 47 dövlət orqanından, o cümlədən nazirliklərdən, agentliklərdən və komitələrdən aldığı iqtisadi məlumatları effektiv şəkildə emal etməsinə yardım edəcək.

2018-ci ildə ehtiyacların qiymətləndirilməsi və proqram təminatının hazırlanması başa çatdırılıb.

Konfrans və seminarlara sponsorluq

ADA Universitetinin Bakı Yay Enerji Məktəbi

BP ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin 12-ci Bakı Yay Enerji Məktəbinə sponsorluq etdi.

Enerji mütəxəssisləri üçün hər il keçirilən, SOCAR və BP şirkətləri ilə birgə təşkil edilən bu iki həftəlik sertifikat proqramı dünyada və Xəzər regionunda enerji və ətraf mühit məsələlərini daha dərinlən araşdırmaq və daha yaxşı başa düşmək üçün 2018-ci ildə 15 ölkədən 40 iştirakçını bir araya gətirdi.

Milli Layihə Menecmenti Forumu

Biz 2018-ci ilin dekabr ayında Bakıda keçirilmiş Milli Layihə Menecmenti Forumunu dəstəklədik. Tədbirə ölkədəki iri şirkətlərin əksəriyyətini təmsil edən 200-dən artıq iştirakçı qatılmışdı. Forumun gündəliyinə müxtəlif qatılımlardan 12 məruzəçi, eləcə də səkkiz mövzu üzrə iştirakçılarla panel müzakirələri daxil idi. Forumun əsas məqsədi

Azərbaycanda layihə menecmentinin inkişafını qiymətləndirmək, bu sahədə olan beynəlxalq standartları təqdim etmək və bu istiqamətdə ölkə səviyyəsində əldə edilmiş nailiyyətləri nümayiş etdirmək idi.

Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyaların (EİBA) Avrasiya Konfransı

BP Azərbaycanca 2018-ci ilin oktyabrında keçirilmiş "Xəzər regionunda və Mərkəzi Asiyada enerji sektorunda global hadisələrin nəticələri" mövzusunda EİBA-nın 3-cü Avrasiya konfransına sponsorluq edib. Tədbirdə Çili, Fransa, Gürcüstan, Qazaxıstan, Pakistan, Qırğızıstan, Rumıniya, Rusiya, Sloveniya, Türkiyə və ABŞ da daxil olmaqla bir çox ölkələrin enerji sektoru rəhbərləri və mütəxəssisləri bir araya gəldilər. Bu konfrans regionun neft-qaz sənayesinin inkişafını müzakirə etmək, eləcə də bu sahədə baş verən ümumi prosesləri nəzərdən keçirmək üçün yaxşı fürsət yaratdı.

"Vergi sahəsində qarşılıqlı etimad" mövzusunda dəyirmi masa

2018-ci ilin iyun ayında Azərbaycanca Amerika Ticarət Palatasının ("AmCham") təşkil etdiyi "Vergi sahəsində qarşılıqlı etimad" mövzusunda dəyirmi masanı

dəstəkləmişik. Bu tədbir Azərbaycanca vergi inzibatiçiliğinin, vergi ödəyiciləri ilə vergi orqanları arasında münasibətlərin təkmilləşdirilməsinə töhfə idi və vergi siyasəti ilə bağlı informasiyanın "birinci əldən" alınmasına imkan yaratdı.

Xəzər Regionunun Davamlı İnkişafı üzrə Beynəlxalq İşçi Qrupunun seminarı

Xəzər Regionunun Davamlı İnkişafı üzrə Beynəlxalq İşçi Qrupunun (XRDİ BİQ) ilk ümumi iclası 2018-ci ildə keçirilib.

Tədbirin məqsədi regional səviyyədə qərar qəbulətmə sisteminin inkişafına kömək etmək idi. Beynəlxalq işçi qrupun məqsədi regiondakı dəyişikliklərin dinamikasını BMT-nin davamlı inkişaf sahəsində gündəliyi ilə birləşdirərək Xəzər dənizi ərazisinin davamlı inkişafı üçün ətraf mühit və antropogen təhlükəsizliyinin qiymətləndirilməsini bir araya gətirmək idi. Seminar Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun təşkilatçılığı ilə keçirildi.

Gənc alimlərin və tələbələrin beynəlxalq elmi konfransı

Biz gənc alimlərin və tələbələrin geologiya və geofizika sahəsində müasir problemlərin

həllində informasiya texnologiyalarına həsr olunmuş yeddinci Beynəlxalq Elmi Konfransına dəstək göstərdik.

Konfrans geologiya və geofizika sahəsində araşdırmalar aparan gənc tədqiqatçıları bir araya gətirdi və Yer qabığının araşdırılması, geologiya və geofizika problemlərinin həllində informasiya texnologiyalarından istifadə, faydalı qazıntıların axtarılmasında, geoloji hadisə və proseslərdə müasir texnologiyaların tətbiqi, perspektiv ərazilərdə geoloji riskin qiymətləndirilməsi üzrə yeni yanaşma və metodları əhatə etdi.

Konfransın təşkilatçısı Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu idi.

"Daxili su hövzələrinin problemləri: Xəzər dənizi hövzəsinin tematik öyrənilməsi" mövzusunda beynəlxalq konfrans

2018-ci ildə BP əsas məqsədi Xəzər dənizi, Aral, Van və Urmiya gölləri hövzələri üzrə mövcud problemlərin həlli yollarının araşdırılması, bu istiqamətdə beynəlxalq elmi əməkdaşlıq mübadiləsinin genişləndirilməsi olan bu konfransa sponsorluq etdi.

Gələcəyin mühəndisləri BP-nin dəyərli təcrübəsindən öyrənirlər

Azərbaycanda milli neft mühəndisliyinin inkişafına dəstək vermək məqsədilə BP mütəxəssislərinin və rəhbər vəzifəli əməkdaşlarının biznesə dair mühazirələrinin təşkilini davam etdirdik. Bakı Ali Neft Məktəbi (BANM) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) yüksək vəzifəli rəhbərlərimizi və rəhbərlik qrupunun üzvlərini öz bilik və təcrübələrini, eləcə də BP-nin fəaliyyətləri, texnologiyalar və əməliyyat prosesləri haqqında məlumatları gənc mühəndislərlə bölüşmək üçün dəvət edir.

BP-nin AGT regionunun əməyin təhlükəsizliyi və əməliyyat riskləri üzrə vitse-prezidenti Orxan Quliyev 2018-ci ilin noyabrında ADNSU tələbələri üçün əhatəli bir seminar məşğələsi apardı. Orxan interaktiv təqdimatında bu sənayeye aid səciyyəvi təhlükələr və risklərin minimuma endirilməsi üçün görülməli tədbirlər barədə danışdı. Neft və qaz layihələrində

bütün mərhələlərdə risklərin qiymətləndirilməsindən bəhs edən Orxan tələbələrə təhlükənin yüksək olduğu mühitlərdə riskin idarə edilməsinin əhəmiyyətini izah etdi.

Daha əyani təsəvvür yaratmaq üçün Orxan real həyatda baş vermiş bəzi sənaye hadisələri və onlardan oxşar hadisələrin qarşısının alınması və təhlükənin azaldılması məqsədilə əldə edilən dərslər barədə fikirlərini bölüşdü. Təqdimatda diqqət

həmçinin hadisənin potensial nəticələrinə, qəza hadisəsi zamanı effektiv cavab tədbiri görmək üçün zəruri biliklərin olmasının vacibliyinə yönəldildi.

"Mən bu təşəbbüsdə iştirakımdan həm də ona görə məmnunam ki, o, layihə və əməliyyatlarımızın regionun insanlarına sanballı faydalar gətirməsi məqsədi daşıyan sosial sərmayə və sponsorluq strategiyamıza uyğundur", - Orxan dedi.





Konfrans Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu tərəfindən təşkil edilmişdi.

“Neft və geokologiya” mövzusunda məktəb-seminar

Biz 2018-ci ildə keçirilən “Neft və geokologiya” mövzusunda gənc tədqiqatçıların və tələbələrin birinci beynəlxalq məktəb-seminarına sponsorluq etdik. Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutu tərəfindən təşkil olunaraq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmişdi. Seminar neft və qazın geoloji axtarışı, geokimya (neft, filiz, izotop), litogenezis və karbohidrogen formasionaları, geotibb, quyugazma texnologiyası, neft və qaz yataqlarının işlənməsi və istismarı kimi mövzuları əhatə edirdi.

İdman təşəbbüsləri

2018-ci ildə Milli Olimpiya və Paralimpiya Komitələri ilə rəsmi tərəfdaş kimi işləməyi davam etdirdik. Buraya Azərbaycan Milli Olimpiya və Paralimpiya komandalarına və bizim səfirlərimiz kimi seçilmiş atletlər qrupuna sponsorluq daxil idi.

İyun ayında BP və Milli Paralimpiya Komitəsi (MPK) Göygöldə Uşaqların Paralimpiya Festivalını keçirdi. Azərbaycan və Gürcüstandan bir araya gələn ümumilikdə 110 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaq tennis, taekvando, üzgüçülük və cüdo kimi müxtəlif idman növlərində yarışdı.

BP 2012-ci ildə keçirilmiş London Oyunlarından bəri MPK-ya sponsorluq etməkdən qürur duyur. MPK bütün dünya üzrə öz himayəsində Uşaqların Paralimpiya Komitəsini yaradan ilk təşkilatdır.

Mədəniyyət təşəbbüsləri

Azərbaycan xalqının milli qürur mənbəyi və Şərqi ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsinə töhfələrimiz

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinin qeyd olunmasına iki mühüm töhfəmiz oldu: AXC-nin qurucularına həsr edilmiş “Cümhuriyyət qurucuları” adlı tədqiqat kitabı və AXC parlamentinin son iclasını canlandıran “Son iclas” sənədli filmi.

Kitab Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Almaniya və Polşanın arxivlərində uzun müddət aparılmış geniş tədqiqatın nəticələrini əks etdirir. Kitabda tarixi məlumatlar, faktlar və 59 nəfər cümhuriyyət qurucusunun həyatından götürülmüş məqamlar, həmçinin onların hökumət və dövlət rəhbərləri kimi faciəli şəkildə sona çatmış qısa fəaliyyətləri haqqında məlumatlar öz əksini tapıb. Kitabın müəllifi məşhur tarixçi alim Nəsiman Yaqubludur.

“Son iclas” filmində Azərbaycan Xalq Cümhuriyyətinin faciəvi süqutu əks olunur. Film bir çox ölkələrdə, eləcə də Bakıda, Londonda, Ankarada və Tbilisidə BP-nin sponsorluq etdiyi tədbirlərdə nümayiş etdirilib.

Sənədli film Heydər Əliyev Fondu və Bakı Media Mərkəzi ilə əməkdaşlıqda hazırlanıb.

“Kəlağayı Sənəti” kitabı

BP Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıqda Azərbaycanın möhtəşəm milli sənət nümunələrindən biri olan kəlağayı sənətinə dair mədəni və tarixi tədqiqatın aparılmasına, eləcə də həmin

tədqiqata əsaslanan nəfis dizaynlı kitabın nəşrinə sponsorluq edib. Bu layihə dünyanın ən qədim mədəniyyət nümunələrindən biri olan kəlağayı sənətinin mühafizəsi və Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq miqyasda tanınmasına dəstək məqsədi daşıyırdı.

Kitab Azərbaycan, Gürcüstan, Rusiya və Ukrayna muzeylərində aparılan geniş tədqiqatların nəticəsində hazırlanıb.



İdmançı səfirimiz İlahə Qasimova BP-nin sponsorluq etdiyi “Kəlağayı Sənəti” kitabının təqdimat mərasimində.

Beşillik icra göstəriciləri¹

31 dekabr 2018-ci il tarixində qurtaran il üçün					
İstismar	2014	2015	2016	2017	2018
Hasil edilmiş karbohidrogenlərin ümumi həcmi (gündə min barel neft ekvivalenti) ²	900	903	908	858	871
Maliyyə³					
Əməliyyat məsrəfləri - sərf olunmuş ümumi məbləğ (milyon dollar)	1872	1445	1117	1069	1238
Əsaslı məsrəflər - sərf olunmuş ümumi məbləğ (milyon dollar)	7186	7430	6180	4873	2988
Əməyin təhlükəsizliyi					
Ölüm halları - əməkdaşlar	0	0	0	0	0
Ölüm halları - podratçılar	0	0	0	0	0
İş gününün itirilməsi hadisələri - işçi qüvvəsi	0	2	3	2	1
İş gününün itirilməsi hadisələrin tezliyi - işçi qüvvəsi	0	0,01	0,01	0,01	0,01
Qeydiyyatda alınan xəsarətlər - işçi qüvvəsi	14	17	22	19	6
Qeydiyyatda alınan xəsarətlərin tezliyi - işçi qüvvəsi	0,09	0,08	0,07	0,09	0,05
İşlənmiş saatlar - əməkdaşlar (milyon saat) ⁴	13,41	8,5	9,2	7,3	7,5
İşlənmiş saatlar - podratçılar (milyon saat) ⁵	18,8	35,2	50,2	36,4	18,9
Ətraf mühit					
Birbaşa karbon dioksid (CO ₂), ümumi ⁶ (min ton)	3846,50	3275,21	3394,17	3224,15	3566,75
Dolayısı ilə karbon dioksid (CO ₂), ⁷ ümumi (min ton)	0,7	1,2	1,6	2,1	5,3
Birbaşa metan (CH ₄), ümumi (min ton)	11,6	5,9	5,9	4,3	5,3
Birbaşa istixana qazı emissiyaları, ⁸ ümumi (min ton CO ₂ ekvivalenti)	4067	3400	3543	3331	3699
Məşəldə yandırılma (kəşfiyyat və hasilat), ümumi (ton)	413120	203651	195893	153425	241856
Kükürd dioksid (SO _x), ümumi (ton)	155	150	154	140	121
Azot oksidləri (NO _x), ümumi (ton)	11179	10966	11222	10986	10118
Qeyri-metan karbohidrogenlər, ümumi (ton)	3406	2438	767	882	1040
Neft dağılmalarının sayı ⁹	6	6	11	4	2
Dağılmış neftin həcmi (litr)	14311	4463	67372	4116	1695
Yığılmamış neftin həcmi (litr)	40	835	15	0	0
Suya əməliyyat atdıqları - tərkibində sintetik əsaslı qazma məhlulu olan qazma şlamları (ton)	881	2753	1322	450	0
Əməkdaşlar¹⁰					
BP Azərbaycanda işçilərin sayı ¹¹	3393	3150	3243	3135	2897
BP Azərbaycanda ixtisaslı işçilərin sayı ¹¹	3381	3130	3211	3108	2874
Yerli əməkdaşlar ¹¹	2907	2735	2785	2686	2511
Yerli əməkdaşlar (%)	86%	87%	87%	86%	87%
Əcnəbi əməkdaşlar	474	415	426	422	363
Azərbaycan vətəndaşları olan yüksək vəzifəli menecerlər	230	275	314	343	358
Sosial xərclər					
BP və tərəfdaşları üçün cəmi, ümumi (milyon dollar) ¹²	5,9	4,5	1,5	5,7	4,1

¹ Əgər başqa cür göstərilməyibse, icra göstəriciləri yalnız Azərbaycanda BP-yə aiddir.

² Buraya Azəri-Çıraq-Dərinisulu Güneşli nefti, Şahdəniz qaz və kondensatı, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə çatdırılan səmt qazı daxildir.

³ BP AGT və onun tərəfdaşları.

⁴ Əməkdaşlar tərəfindən işlənmiş saatlar BP ilə iş müqaviləsi olan şəxslərin işlədiyi saatlar kimi təyin olunur. Bu tarif BP qrupunun tarifinə uyğundur.

⁵ Podratçılar tərəfindən işlənmiş saatlar bizim nəzarət sferamızda podratçıların işlədiyi saatlar kimi təyin olunur. Bu tarif BP qrupunun tarifinə uyğundur.

⁶ Ümumi rəqəmlər hasilatın pay bölgüsü sazişlərində (HPBS) iştirak edən bütün tərəfdaşların paylarının məcmusunu əks etdirir. Xalis rəqəmlər HPBS-də BP-nin iştirak payını göstərir.

⁷ Dolayısı ilə emissiyalar kənar mənbələrdən buxar, elektrik və istiliyin əməliyyatlar tərəfindən idxalı nəticəsində meydana gəlir.

⁸ Birbaşa emissiyalar əməliyyatlardan hasil olan fiziki emissiyalardır.

⁹ Neft dağılmaları bir barelə (42 ABŞ qallonuna bərabər 159 litr) bərabər və ya daha böyük həcmdə hər hansı maye karbohidrogenin ikinci dərəcəli mühafizə qatına yaxud açıq ətraf mühitə sızması kimi təyin edilir.

¹⁰ 2016-cı ildən etibarən bu rəqəmə həm daimi, həm də müddətli işçilərin sayı daxildir.

¹¹ Buraya BP Azərbaycan şirkətinin xaricdə ezamiyyətə olan Azərbaycan vətəndaşı işçiləri də daxildir.

¹² Bu, BP-nin əməliyyatçısı olduğu layihələr çərçivəsində faktiki olaraq ödənilmiş rəqəmdir.

Müstəqil Əminlik Bəyanatı

Əminliyi təmin edən tapşırığın əhatə dairəsi

BP Eksploreyn (Kaspian Si) Limited şirkəti 3000 sayılı Əminliyi Təsdiqləmə Tapşırıqlarına dair Beynəlxalq Standarta (ƏTTBS) (yenilənmiş) ("Standart") uyğun olaraq, əminliyi təmin edən tapşırığın yerinə yetirilməsi, BP Eksploreyn (Kaspian Si) Limited-in 31 dekabr 2018-ci il tarixinə bitən il üzrə "BP Azərbaycan Davamlı İnkişaf haqqında Hesabat 2018" hesabatında ("Hesabat") təqdim olunan qeyri-maliyyə fəaliyyətinə dair seçilmiş məlumatlarla bağlı məhdud ictimai əminliyin təmin edilməsi üçün bizə müraciət etməmişdir.

Əminliyi təmin edən prosedurlar və müvafiq vəzifələr

Aşağıda təqdim olunan seçilmiş əsas fəaliyyət göstəriciləri üzrə məhdud əminliyi təmin edən prosedurlar həyata keçirdik. Əminliyə nail olmaq üçün ƏTTBS 3000 (yenilənmiş) tapşırığın əhatə dairəsinə aid sahələrin toplanmasında istifadə olunan prosesləri, sistemləri və səriştəni nəzərdən keçirməyimizi tələb edir. Əhəmiyyətli səhvlərin olması riskini nəzərə alaraq, əminliyin təmin edilməsi ilə bağlı gəldiyimiz nəticəni yetərli sübutlarla əsaslandırmaq üçün zəruri hesab etdiyimiz bütün məlumat və izahları əldə etmək istiqamətində işimizi planlaşdırdıq və yerinə yetirdik.

Rəyimizi hazırlamaq üçün aşağıdakı prosedurları həyata keçirdik:

- Davamlı inkişaf üzrə seçilmiş fəaliyyət göstəricilərinin ümumiləşdirilməsi, təsdiqlənməsi və hesabatla bildirilməsi ilə bağlı əsas strukturlar, sistemlər, proseslər, prosedurlar və nəzarət mexanizmlərinin seçmə yolu ilə təhlili;
- Hesabatın 2018-ci ildə davamlı inkişaf əlaqəli müddəaları barədə məlumatların və əsaslandırmanın təhlili; və
- Yuxarıda qeyd olunan prosedurların nəticələri baxımından Hesabatın məzmununun təhlili və zəruri hallarda, təkmilləşdirməyə dair tövsiyələrin verilməsi.

Hesab edirik ki, məhdud əminliyi təmin edən rəy bildirmək üçün yetərli və uyğun sübutlar əldə etmişik.

Vəzifə və öhdəliklər

- BP Azərbaycan şirkətinin rəhbərliyi "BP Azərbaycanda Davamlı İnkişaf haqqında Hesabat 2018" hesabatında əks olunan

müvafiq məlumatların və hesabatların hazırlanması üçün məsuliyyət daşıyır. Onlar, həmçinin, BP Eksploreyn (Kaspian Si) Limited-in davamlı inkişafı ilə bağlı məqsədlərinin müəyyən edilməsinə, hesabat olunan məlumatlar ilə bağlı fəaliyyəti idarəetmə və daxili nəzarət sistemlərinin yaradılması və tətbiqi üçün cavabdehirlər.

- Bizim məsuliyyətimiz həyata keçirdiyimiz prosedurlar əsasında seçilmiş Müzakirə Mövzusunda dair rəy bildirməkdən ibarətdir. Biz tapşırığı Beynəlxalq Audit və Əminliyi Təsdiqləmə Standartları Şurası tərəfindən buraxılan Tarixi Maliyyə Məlumatlarının Audit və Təhlilindən Fərqli Əminliyi Təsdiqləmə Tapşırıqları adlı 3000 sayılı ƏTTBS-ya (yenilənmiş) uyğun olaraq yerinə yetirdik. Bu standart bizdən müstəqillik və etika tələblərinə riayət etməyimizi, eləcə də məhdud əminliyin təmin edilməsi barədə rəyimizi əsaslandırmaq üçün yetərli və uyğun sübutun əldə olunması məqsədilə əminlik tapşırığını planlaşdırmağımızı və həyata keçirməyimizi tələb edir. Biz bu tapşırığı Beynəlxalq Mühəsiblər Federasiyasının Etika Məcəlləsinin tələblərinin əhatə edildiyi və müəyyən sahələrdə daha məhdud əhatə dairəsinə malik olan Deloitte şirkətinin müstəqillik siyasətlərinə uyğun şəkildə yerinə yetirdik. Şirkət 1 sayılı Beynəlxalq Keyfiyyətə Nəzarət Standartını və etika tələblərinə, peşə standartlarına, müvafiq hüquqi-normativ tələblərə uyğunluq ilə bağlı təsdiqlənmiş siyasət və prosedurları əhatə edən kompleks keyfiyyətə nəzarət sistemini tətbiq edir.

Tapşırığımız 3000 sayılı ƏTTBS-da müəyyən olunduğu kimi məhdud əminliyi təmin edir. Məhdud əminliyi təmin edən tapşırığ zamanı yerinə yetirilmiş prosedurlar mahiyyətinə və müddətinə görə kifayət qədər əminliyi təmin edən tapşırıqdan fərqlənir və daha az həcmə malik olur. Nəticə etibarilə, məhdud əminliyi təmin edən tapşırığ zamanı əldə olunmuş əminlik səviyyəsi kifayət qədər əminliyi təmin edən tapşırığ zamanı əldə olunan əhəmiyyətli dərəcədə aşağıdır.

- Tapşırığı yerinə yetirərkən prinsipimiz başqa məqsədlər barədə deyil, bu Hesabatda təqdim edilməsi bizdən tələb olunan məsələlər barədə BP Eksploreyn (Kaspian Si) Limited şirkətinə məlumat vermək olmuşdur. Biz, qanunla nəzərdə tutulmuş maksimum həddə, öz işimizə, hazırkı Hesabata və ya hazırladığımız nəticələrə görə BP Eksploreyn (Kaspian Si) Limited şirkətidən başqa hər hansı tərəf qarşısında məsuliyyət daşıyıraq və ya belə məsuliyyəti qəbul etmirik.

Məhdud ictimai əminliyin təmin edildiyi qeyri-maliyyə fəaliyyətinə dair seçilmiş məlumatlar

- Əməyin təhlükəsizliyi üzrə göstəricilər: qeydiyyata alınan xəsarətlərin ümumi tezliyi (sahədəki əməkdaşlar və podratçılar), iş gününün itirilməsi hadisələrinin tezliyi (sahədəki əməkdaşlar və podratçılar), ölüm hallarının sayı (sahədəki əməkdaşlar və podratçılar), neft dağılmalarının sayı, texnoloji təhlükəsizliklə bağlı hallar (səviyyə 1 və səviyyə 2); və
- Ətraf mühit üzrə göstəricilər: əməliyyat zamanı nəzarət olunan istixana qazı - Qrup 1 emissiyaları, səhm əsaslı istixana qazı - Qrup 1 emissiyaları, istixana qazı emissiyalarının davamlı şəkildə ümumi azaldılması və metan emissiyalarının intensivliyi.

Nəticə

Məhdud əminliyə dair nəticələr

Yerinə yetirdiyimiz işlərin əhatə dairəsi və əminliyi təmin edən prosedurlara əsasən, məhdud əminliyin təmin edilməsi tapşırığının əhatə dairəsinə aid olan əsas fəaliyyətlə bağlı seçilmiş məlumatlarda əhəmiyyətli təhriflərin olduğuna işarə edəcək hər hansı vəziyyət qarşımıza çıxmamışdır.

Deloitte & Touche MMAC

Bakı, Azərbaycan
13 may 2019-cu il



Daha çox məlumatı onlayn əldə edin

Bizim ikidilli

bp.com/xezer veb-saytımız

Xəzər regionunda müxtəlif enerji layihələrimiz barədə əsas məlumat mənbəyidir.

Ən son xəbərlər, layihələrin təfərrüatları, ətraf mühit və sosial sahəyə təsirin qiymətləndirilməsi, layihələri tənzimləyən hüquqi sənədlər, Azərbaycanda BP-nin davamlı inkişaf haqqında əvvəlki hesabatları və digər sənədləri nəzərdən keçirin.

Sizin rəyiniz bizim üçün əhəmiyyətlidir

Qeyd və təkliflərinizi onlayn göndərə bilərsiniz:

bp.com/xezer/elaqe

Həmçinin +994(0)125993000

nömrəli telefonla zəng vura və ya bizə yazı bilərsiniz:

Şəffaflıq və ictimaiyyətə hesabatların verilməsi
BP AGT regionu,
BP Xəzər Mərkəzi,
14-cü mərtəbə,
Neftçilər prospekti, 153,
Bakı, AZ1010, Azərbaycan.

Minnətdarlıqlar

Dizayn "Folga Plus MMC"
Çap "MaxOfset" nəşriyyat evi

Foto-şəkillər Ələkbər Ağasizov,
Şahin Abasəliyev,
Styuart Konvey,
Ramin Əzizli,
Çingiz Səmədzadə,
Sevinc Aslanova

İş üçün müraciət edin

Veb-saytımızın Karyera bölməsinə baş çəkin:

bp.com/xezer/karyera

Orada texniklərin işə götürülməsi proqramı, məzun və təcrübəçilərin işə götürülməsi proqramı və Azərbaycanda BP-nin təcrübəli peşəkarlar üçün iş elanları haqqında məlumat ala bilərsiniz.

Problemlə məsələləri qaldırın və məsləhət istəyin

Məxfi "OpenTalk" xidməti günün 24 saati, həftənin yeddi günü işləyir. Sizi narahat edən məsələ barədə istədiyiniz dildə, telefon, faks, məktub vasitəsilə məlumat verə və ya şikayətinizi onlayn göndərə bilərsiniz.

Onlayn forma:

opentalkweb.com

Azərbaycan: +994(0)12 5993888

Beynəlxalq xətt: +17045402242

Faks: +17045560732

Məktub: BP OpenTalk, 13950 Ballantyne Corporate Place, PMB 3767, Charlotte, NC28277, USA.

Şikayət, sizi narahat edən məsələ və sorğularınızı göndərin

Öz şikayətlərinizi, sizi narahat edən məsələləri və ya digər məlumatlarla bağlı sorğularınızı, zəhmət olmasa, icmalarla əlaqə üzrə məsul şəxslərə çatdırın:

Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar
+994(0)55 2250251
Ağdaş, Yevlax, Goranboy, Samux
+994(0)55 2250254
Şəmkir, Tovuz, Ağstafa
+994(0)55 2505831

İctimai informasiya mərkəzlərinin nömrələri:

Kürdəmir +994(0)55 2250251

Gəncə +994(0)55 2505831

+994(0)55 2250254

Təhlükəsizliklə əlaqədar bütün şikayət və narahatlıqlarla bağlı lütfən 114 nömrəsinə zəng edin.

İcma proqramı qrantı üçün müraciət edin

İcma proqramı qrantları ilə bağlı veb-saytımızda daha geniş məlumat alın:

www.bp.com/xezer

Bizimlə aşağıdakı ünvanla da əlaqə saxlaya bilərsiniz:

cdi@bp.com

Kağız

Bu hesabat yenidən emal olunmuş kağız üzərində çap olunub.
Bu kağıza müstəqil yoxlama tərəfindən Meşə işləri üzrə idarəçilər Şurasının (FSC) qaydalarına uyğun şəhadətnamə verilib.